

1. «Firmanın iqtisadiyyatı» kursu aşağıdakılardan hansına aiddir:

a) Makroiqtisadiyyat

b) Mezo-iqtisadiyyat

c) Meqoiqtisadiyyat

d) Mikro-iqtisadiyyat

e) Makro və mezo-iqtisadiyyat

2. İqtisad elmi aşağıdakı elm sahələrinin hansına aiddir?

a) təbiət elmləri

b) texniki elmlər

c) ictimai elmlər

d) siyasi elmlər

e) dəqiq elmlər

3. «Firmanın iqtisadiyyatı» kursunun obyektinə hansıdır?

a) Firmada bəzən verən iqtisadi proseslərin qanunauyğunluqlarının öyrənilməsi

b) Firma birlikləri, sənaye sahələri

c) Firmalar, onların istehsal təsərrüfat fəaliyyəti

d) Firmaların dövlət tənzimlənməsi, məşğulluq problemləri

e) Mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların müəssisənin təsərrüfat fəaliyyətindəki təzahür formalarının öyrənilməsi

4. Aşağıdakılardan hansında tədqiqat və təhlil icinin bütünlükdə milli iqtisadiyyat səviyyəsində aparılır?

- a)) Makroiqtisadiyyat
- b) Mikroiqtisadiyyat
- c) Müəssisənin iqtisadiyyatı
- d) Firmanın iqtisadiyyatı
- e) Ev təsərrüfatının iqtisadiyyatı

5. Aşağıdakılardan hansı istehsalın resurs təminatını müəyyən edən amillərə aid deyil?

- a) binalar;
- b) iş maşınları;
- c) ic qəvvəsi;
- d) idarəetmə;
- e) xammal.

6. Neoklassik nəzəriyyəyə görə firma

- a)) istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi cərtləndirilir;
- b)) istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai təlabatı ödəmək kimi cərtləndirilir;
- c) bazar qeyri-müəyyənliyi cəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya qurluclu təşkilatdır;
- d) bazar qeyri-müəyyənliyi cəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya qurluclu təşkilatdır;

e)mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;

#### 7. İnstitutsional nəzəriyyəyə görə firma

a)istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi eərtləndirilir;

b)istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai tələbatı ödəmək kimi eərtləndirilir;

c))bazar qeyri-müəyyənliyi eəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya qurluelu təşkilatdır;

d)bazar qeyri-müəyyənliyi eəraitində fəaliyyət göstərən, məqsədi isə mənfəət əldə etmək olmayan mürəkkəb ierarxiya qurluelu təşkilatdır;

e)mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;

#### 8.İnstitutsional nəzəriyyəyə görə firma

a)istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi eərtləndirilir;

b)istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai tələbatı ödəmək kimi eərtləndirilir;

c)müxtəlif səviyyələrdə bəe verən sahibkarlıq funksiyalarının qarşılıqlı fəaliyyəti sistemidir;

d))sövdələmə (transaksiya) xərclərinə qənaət və resurs sahiblərinin təsərrüfat qərarlarının koordinasiyası ilə əlaqədar olan xərclərin nisbətini optimallaşdıran təşkilatdır

e)mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;

Bölmə: 0102

Ad 0102

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

9. Firmanın iqtisadi məsələlərinin öyrənilməsində hansı elmi metodlardan istifadə edilir?

a) amortizasiyanın hesablanması üçün açıq metodlardan

b) statistik məəhidə, müqayisəli təhlil metodlarından

c) inzibati, iqtisadi və sosial-psixoloji metodlardan

d) «orta xərclər üstəgəl mənfəət», "hiss edilən faydalılığı" əsasında qiymətin müəyyən olunması metodlarından

e) analitik-hesablama, təcrübi-eksperimental və statistik metodlardan

10. Aşağıdakılardan hansı müəssisənin iqtisadi məsələlərinin öyrənilməsində istifadə edilən tədqiqat metodu deyil?

a) müqayisəli təhlil, statistik məəhidə və sistemli yanaşma metodları

b) iqtisadi-riyazi metodları

c) inzibati, iqtisadi və sosial-psixoloji metodları

d) induksiya və deduksiya metodları

e) analiz və sintez

11. Sahə niəənəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil

- a) Sənayenin iqtisadiyyatı
- b) Aqrar sənaye kompleksinin iqtisadiyyatı
- c) Tikintinin iqtisadiyyatı
- d) Nəqliyyatın iqtisadiyyatı
- e) Menecment

12. Müvzu niəanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil

- a) Marketing
- b) Maliyyə
- c) Müəssisənin iqtisadiyyatı
- d) Əməyin iqtisadiyyatı
- e) Biznesin təkili

13. Aşağıdakılardan hansı müəssisənin iqtisadi və texniki səviyyəsini müəyyən edən amillərə aid deyil?

- a) maddi-texniki təminat;
- b) elmi-texniki tərəqqi;
- c) əməyin təkili;
- d) istehsalın təkili;
- e) innovasiya fəaliyyəti.

14. Aşağıdakılardan hansı sahibkarlığın əlamətinə aid deyil?

- a) təcəbbüskarlıq

b)kommersiya riski və təsərrüfatçılıq məsuliyyəti

c)istehsal amillərinin kombinələdirilməsi

d)yenilikçilik

e))ictimai tələbatın ödənilməsi

15.Aşağıdakılardan hansı sahibkarlığın təşkilati-iqtisadi formalarına aid deyil?

a)assosiasiya

b) kartel

c)konsorsium

d)sindikət

e))maliyyə-istehsal qrupları

16.Assosiasiya nədir?

a)konkret və həm də miqyasına görə nəhəng bir iqtisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqaviləyə əsaslanan müvəqqəti birliyi; banklar və sənaye müəssisələri arasındakı razılaşmadır

b)iqtisadi təyinatı, konstruksiyası və hazırlanma texnologiyasına görə həmcins məhsul istehsal edən müəssisələrin ittifaqıdır

c)məqsədi iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahəsindəki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir

d))müəyyən məqsədə çatmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqıdır

e)istehsal rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşməsidir

Bölmə: 0201

Ad 0201

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

17. Buraxılan məhsulun iqtisadi təyinatına görə firmalar bölünürlər:

- a) kiçik və orta müəssisələrə
- b) istehsal və kommersiya müəssisələrinə
- c) əl əməyinə əsaslanan və avtomatlaşdırılmış müəssisələrə
- d) istehlak eeyləri və istehsal vasitələri istehsal edən müəssisələrə
- e) ixtisaslaşdırılmış və universal müəssisələrə

18. Firmanın təşkilati-hüquqi formalarına nələr daxildir?

- a) kiçik, orta və iri müəssisələr
- b) istehsal, kommersiya və xidmət müəssisələri
- c) məhdud məsuliyyətli müəssisə və səhmdar cəmiyyət
- d) özəl müəssisə və mətərək müəssisə
- e) dövlət müəssisəsi və xarici müəssisə

19. İstehsalın təkili tipinə görə sənaye müəssisələri bölünürülər:

- a) kiçik, orta və iri müəssisələrə

b)istehsal, kommersiya və xidmət müəssisələrinə

c)əl əməyinə əsaslanan, mexaniklədirilmie və avtomatlaşdırılmış müəssisələrə

d))kütləvi, seriyalı və fərdi müəssisələrə

e)axınlı, dəstəli və fərdi müəssisələrə

20.Qapalı tipli səhmdar cəmiyyətlərdə səhmdarların maksimum sayı nə qədər olmalıdır?

a)55 nəfər;

b)40 nəfər;

c))50 nəfər;

d)49 nəfər;

e)100 nəfər;

21. Adi səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının:

a)25 faizindən çox ola bilməz

b)100 faizini təkil etməlidir

c)50 faizindən çox ola bilməz

d))75 faizindən az ola bilməz

e)hədd yöxdur

22.İmtiyazlı səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının:

a))25 faizindən çox ola bilməz

b)100 faizini təkil etməlidir



- c)50 faizindən çox olmalıdır
- d)75 faizindən az ola bilməz
- e)hədd yöxdur

23.Məhsulun istehsalında iştirak etməyən bölmə hansıdır?

- a)əsas sex
- b)yardımçı sex
- c))sosial-məieət bölməsi
- d)köməkzi sex
- e)xidmətedici sex

24.Nizamnamə kapitalının (fondunun) həcmi:

- a)dövlət qeydiyyatına alındıqdan sonra müəyyən edilir
- b))müəssisə yaradılarkən müəyyən edilir
- c)müəssisə fəaliyyət göstərərkən onun rəhbərliyi tərəfindən müəyyən edilir
- d)vergi orqanı tərəfindən müəyyən edilir
- e)Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir

25. Fəaliyyət miqyasına görə sənaye müəssisələri bölünürülər:

- a))kizik, orta və iri müəssisələrə
- b)kiçik, böyük, qarışıq müəssisələrə
- c)xırda, böyük və transmilli müəssisələrə
- d)kütləvi, seriyalı və fərdi müəssisələrə

e)axınlı, dəstəli və fərdi müəssisələrə

Bölmə: 0202

Ad 0202

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

26.Müəssisənin  $\text{цлзъсьнъ}$  təyin etmək  $\text{ьзън}$  istifadə olunan əsas göstərici hansıdır?

a)sahə mənsubiyyəti;

b)satışın həcmi;

c)aktivlərin dəyəri;

d))iezilərin sayı və illik dövriyyəsinin həcmi;

e)mənfəətin həcmi;

27. Müəssisənin quruluşunun formalaşmasına aşağıdakı amillərdən hansı təsir göstərmir?

a)istehsalın həjmi

b)istehsalın ixtisaslaşdırılması və kooperativləndirilməsi səviyyəsi

c)məhsulun nomenklaturası

d))müəssisənin nizamnamə fondu

e)məhsulun konstruktiv quruluəu və onun hazırlanması texnologiyası

28.Müəssisənin əlaltı sexləri nə ilə məşğul olurlar?

- a)) müəssisədə istehsal tullantılarından təkrar emalını həyata keçirirlər;
- b) əsas sexlərin normal ieləmələri bəzən eərait yaradırlar;
- c) köməkçi sexlərin normal ieləmələri bəzən zəruri eəraiti yaradırlar;
- d) xidmətedici sexlərin normal fəaliyyəti bəzən eərait yaradırlar;
- e) müəssisədə profil məhsulların istehsalını həyata keçirirlər.

29. Müəssisənin istehsal qurlueu,

- a) onun təsərrüfat fəaliyyətinin idarə edilməsi mexanizmidir;
- b) onun idarəetmə strukturudur;
- c) onun daxili bölmələrinin tərkibi və nisbətlərini əks etdirir;
- d) onun kapitalının strukturunu əks etdirir;
- e) onun dövriyyə vəsaitlərinin strukturunu əks etdirir.

30. Firma ləğv edilmir:

- a) onun təsisçilərinin (iştirakçılarının) ümumi yığıncağının qərarı ilə;
- b) onun yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar;
- c) o, qanunla qadağan edilmiş fəaliyyət həyata keçirdikdə;
- d) onun təsisçiləri (iştirakçıları) dəyiedikdə;
- e) lazımı xüsusi icazə (lisenziya) olmadan fəaliyyət göstərdikdə.

31. Firmanın ləğ edilməsi prosesinə aid deyil,

- a) onun kreditorlarının tələblərini bildirməsi qaydası və müddəti haqqında məlumatın dərij edilməsi;

- b) onun kreditorlarının irəli sürdükləri tələblərin siyahısının müəyyən edilməsi;
- c) onun əmlakının tərkibinin müəyyən edilməsi;
- d) onun kadrlarının tərkibinin müəyyən edilməsi
- e) onun kreditorlarını aşkar edilməsi və debitor borclarının alınması;

32. Müəssisənin hüquqi əxsi kimi xüsusiyyətlərinə aid deyil,

- a) müəssisə, iştirakçılarının tərkibindən asılı olmayaraq, prinsipcə, müddətsiz mövcud olur;
- b) müəssisə, müstəqil iradəyə malik olur;
- c) müəssisə, iştirakçılarının mülkiyyətindən fərqli olan, xüsusilə əməli mülkiyyətə malik olur;
- d) müəssisənin bağladığı əqdlərə görə yaranan öhdəlikdə onun rəhbərinin əxsi öhdəliklərinə zəvrilir;
- e) müəssisə öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır.

33. Sindikat nədir?

- a) konkret və həm də miqyasına görə nəhəng bir iqtisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqaviləyə əsaslanan müvəqqəti birliyi; banklar və sənaye müəssisələri arasındakı razılaşmadır
- b) iqtisadi təyinatı, konstruksiyası və hazırlanma texnologiyasına görə həmcins məhsul istehsal edən müəssisələrin ittifaqıdır
- c) məqsədi iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahəsindəki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir
- d) müəyyən məqsədə çatmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki əxslərin birliyi, ittifaqıdır
- e) istehsal rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək ..., elmi-texniki

tərəqqini sürətləndirmək, investisiya layihələri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşməsidir

34. Aşağıdakılardan hansı firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu amillərə aid deyil?

- a) təbii demoqrafik amillər
- b) sosial-mədəni amillər
- c) psixoloji amillər
- d) texnoloji amillər
- e) hüquqi amillər

35. Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu iqtisadi amilə nələr daxildir?

- a) firmanın yerləşdiyi regionun iqlim xüsusiyyətləri, əmək qabiliyyətli əhəlinin sayı, onların cins-yaş tərkibi və s.
- b) ölkə sənayesinin, elm və texnikasının inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun mükəmməllik dərəcəsi
- c) təsərrüfat hüququnun inkişaf səviyyəsi, dövlətin sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanunvericilik aktlarının mövcudluğu və s.
- d) bazarların inkişaf səviyyəsi, ölkənin maliyyə, pul-kredit və vergi siyasəti, rəqabətin dərəcəsi, gəlirlərin bölgüsünün xarakteri və s.
- e) ölkədaxili siyasi sabitlik, dövlətlə cəmiyyətin qarşılıqlı münasibətləri

Bölmə: 0301

Ad 0301

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

36. Aşağıdakı prinsiplərdən hansı istehsalın təkili prinsiplərinə aid deyil?

- a) fasiləsizlik prinsipi;
- b) mütnanasiblik prinsipi;
- c) bərabərlik prinsipi;
- d) ahəngdarlıq prinsipi;
- e) paralellik prinsipi;

37. İstehsal tsikli nədir?

- a) xammalın istehsala daxil olduğu andan hazır məhsula zevrilməsinə qədər olan vaxt intervalıdır;
- b) xammalın istehsala daxil olduğu andan onun istehlakına qədər olan vaxt intervalıdır;
- c) xammalın əsas sexdə olma vaxtıdır;
- d) xammalın əsas və köməkzi sexdə olma vaxtıdır;
- e) xammalın əsas köməkzi və xidmətedici sexlərdədə olma vaxtıdır;

38. Məhsulun hazırlanmasında maşınqayırma müəssisəsində aşağıdakı sexlərindən hansı əsas sex hesab edilir?

- a) təmir sexi
- b) alət sexi

c))yığma sexi

d)enerji sexi

e)tura sexi

39.Müəssisənin hansı struktur bölməsi onun ilk əsas inzibati-istehsal vahididir?

a)istehsal sahəsi

b)ie yeri

c))sex

d)briqada

e)idarəetmə aparatı

40.Kiçik seriyalı istehsallar üçün təhkimetmə əmsalı neçəyə bərabərdir?

a)10-15;

b)16 -20;

c)1 – 10;

d))21 – 40;

e)11 – 20;

41.Əməliyyatın tempi:

a)vaxt vahidi ərzində istehsal edilmiş detallara sərf olunan əməhin kəmiyyətini əks etdirir;

b)vaxt vahidi ərzində istehsal edilmiş detalların sayını əks etdirir;

c))vaxt vahidi ərzində əməliyyata daxil olan detalların sayını əks etdirir;

- d)vaxt vahidi ərzində əməliyyatda iştirak edən iezilərin sayını əks etdirir;
- e)materialın və ya materiallar partiyasının əməliyyatda qaldığı vaxtı özündə əks etdirir.

#### 42. Əməliyyatın taktı:

- a)vaxt vahidi ərzində əməliyyata daxil olan detalların sayını əks etdirir;
- b))materialın və ya materiallar partiyasının əməliyyatda qaldığı vaxtı özündə əks etdirir;
- c)əməliyyata daxil olan materialların sayını özündə əks etdirir;
- d)əməliyyatda iştirak edən iezilərin sayını əks etdirir;
- e)müəssisədə bir gündə istehsal edilmiş detalların sayını əks etdirir.

#### 43. Məhsulun hazırlanmasındakı roluna görə istehsal prosesi:

- a)fərdi, dəstəli və axınlı istehsal proseslərinə ayrılır;
- b)fərdi, kütləvi və seriyalı istehsal proseslərinə ayrılır;
- c))əsas, köməkçi və xidmətediji istehsal proseslərinə ayrılır;
- d)əmək, təbii və fərdi istehsal proseslərinə ayrılır;
- e)normal, cari və perspektiv istehsal proseslərinə ayrılır.

Bölmə: 0302

Ad 0302

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq



Suallar təqdim etmək 1 %

44. Müəssisədə istehsalın təkili nədir?

a) iə qəvvəsi, əmək predmetləri və əmək vasitələrinin artırılmasına yönəldilmiş texniki-təkilati tədbirlər kompleksini əhatə edir;

b) iə qəvvəsi, əmək predmetləri və əmək vasitələrinin zaman və məkan baxımından düzgün əlaqələndirilməsinə yönəldilmiş texniki-təkilati tədbirlər kompleksini əhatə edir;

c) iə qəvvəsi, əmək predmetləri və əmək vasitələrini ilə müəssisənin səmərəli təminatına yönəldilmiş təkilati tədbirlər kompleksini əhatə edir;

d) iə qəvvəsi, əmək predmetləri və əmək vasitələrinin zaman baxımından keyfiyyətlərinin artırılmasına yönəldilmiş texniki-təkilati tədbirlər kompleksini əhatə edir;

e) iə qəvvəsi, əmək predmetləri və əmək vasitələrinin ərazi baxımından düzgün yerləşdirilməsinə yönəldilmiş texniki-təkilati tədbirlər kompleksini əhatə edir.

45. Əmək cisminin hansı hərəkət formasında istehsal tsikli daha qısa olur?

a)) paralel

b) ardıcıl

c) qarışıq

d) paralel-qarışıq

e) ardıcıl-qarışıq

46. İstehsal prosesləri təkili əsuluna görə necə qruplaşdırılır?

a) dəstəli, seryalı, axınlı;

b)) fərdi, dəstəli, axınlı;

c)dəstəli, fərdi, kütləvi;

d)kütləvi, fərdi, axınlı;

e)kütləvi, fərdi, seryalı;

47. İstehsalın təşkilinin hansı üsulu iqtisadi cəhətdən daha səmərəlidir?

a)dəstəli

b)fərdi

c)axınlı

d)dəstəli-fərdi

e)avtomatlaşdırılmış çevik istehsal

48.İstehsal prosesləri təkili tipinə görə necə qruplaşdırılır?

a))fərdi, seryalı, kütləvi;

b)fərdi, dəstəli, axınlı;

c)fərdi, dəstəli, kütləvi;

d)fərdi, kütləvi, axınlı;

e)dəstəli, kütləvi, seryalı.

49.Aşağıdakılardan hansı istehsal tsiklinin azaldılmasının əsas istiqamətlərinə aid deyil?

a)texnologiyanın təkmillədirilməsi;

b)nəqliyyat və nəzarət əməliyyatlarının texnoloji əməliyyatlarla səmərəli eəkildə əlaqələndirilməsi;

- c) təbii proseslərin süni üsulların köməyi ilə sürətləndirilməsi;
- d) növbələrarası fasilələrin azaldılması məqsədilə müəssisənin ierarxiyasının təkmilləndirilməsi;
- e) məhsulun fond tutumunun azaldılması.

50. İstehsal prosesləri mürəkkəblilik dərəcəsinə görə necə təsniflənirlər?

- a) əsas, köməkçi və xidmətedici istehsal prosesləri;
- b) sintetik, analitik və birləşmiş istehsal prosesləri;
- c) mexaniki və fiziki-kimyəvi istehsal prosesləri;
- d) dəstəli, fərdi və əsas istehsal prosesləri;
- e) əsas, köməkçi və fərdi istehsal prosesləri;

51. İstehsalın təşkilinin formalarına nə aid deyil ?

- a) texnoloji forma;
- b) predmet forması;
- c) analitik forma;
- d) fərdi forma;
- e) düz xətlili forma.

52. Dəstəli istehsalda zədənin həcmi necə hesablanır?

- a) zədələrə orta günlük tələbatın həcmi ilə istehsal tsiklinin uzunluğuna nisbəti kimi;
- b) zədələrə orta günlük tələbatın həcmi ilə istehsal tsiklinin uzunluğunun hasilini kimi;

c)zadellərə orta günlük təlabatın həcimi ilə istehsal tsiklinin uzunluğunun cəmi kimi;

d)zadellərə orta günlük təlabatın həcimindən istehsal tsiklinin uzunluğunun çıxılması ilə;

e)zadellərə illik təlabatın həcimi ilə istehsal tsiklinin uzunluğunun hasili kimi.

Bölmə: 0401

Ad 0401

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

53.İstehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə hansı kateqoriyalarına bölünürlər?

a)fəhlələr, mühəndis-texniki iezilər, qulluqçular, kizik xidmətedici heyət, eagirdlər, mühafizə ieziləri

b)sahibkarlar, səhmdarlar, menecerlər, fəhlələr, mühəndis-texniki iezilər, eagirdlər, qulluqçular;

c)menecerlər, marketoloqlar, mühasiblər, mühəndislər, yardımçı təsərrüfat ieziləri, payçılar;

d)bae mühəndis, ixtisaslı fəhlələr, qulluqçular, servis xidməti göstərənlər, satıcılar, klub işçiləri;

e)mühəndis-texniki iezilər, fəhlələr, eagirdlər, mühafizə ieziləri, vergi orqanlarının əməkdaşları.

54.Sənaye fəhlələri ixtisas dərəcələrinə görə neçə qrupa bölünürlər?

a)5

b)3

c)2

d)6

e))4

55. İşlərinin xarakterinə görə fəhlələr qrupuna aid deyil:

a)məhsulun keyfiyyətinə nəzarət edənlər;

b))müəssisə ərazisinə nəzarət edənlər;

c)əmək predmetini emal edənlər;

d)xammal və hazır məhsulu nəql edənlər;

e)təmir icini həyata keçirənlər.

56.Müəssisələrdə kadrların strukturu necə müəyyən edilir?

a)əsas fəhlələrin sayında heyətin orta siyahı sayının xüsusi çəkisinə görə

b)köməkçi fəhlələrin sayının əsas fəhlələrin sayına nisbətinə görə

c)heyətin orta siyahı sayının rəhbər və mütəxəssislərin sayına nisbətinə görə

d)mühafizə iczələrinin sayının əsas və köməkçi fəhlələrin ümumi sayında xüsusi çəkisinə görə

e))heyətin orta siyahı sayında müxtəlif kateqoriyalı işçilərin xüsusi zəkisinə görə

57.Sənaye-istehsal heyətinə daxil edilmir:

a)əsas fəhlələr

b)köməkçi fəhlələr

c)mütəxəsislər

d))mənzı-kommunal təsərrüfatının işçiləri

e)mühafizə iəziləri və yangın söndürənlər

58. Əmək haqqı nədir?

a))ie qıvvəsinin kəmiyyəti və keyfiyyətinə görə iəziyə müəssisə tərəfindən ödənilən pul vəsaitidir;

b)vaxtilə müəssisədə iələyib, lakin indi təqaüddə olan iəzilərə müəssisələrin ödədiyi vəsait;

c)iezinin ixtisas dərəcəsi əsasında ödənilən vəsait;

d)ieəgötürənin iəzi ilə bağladığı müqaviləyə görə onun iedən çıxdığı halda ödədiyi vəsait;

e)müəssisədə iəzilərə yaxşı işlədiklərinə görə ödənilən mükafatlar;

59.Əməyin ödənilməsinin tarif sistemində daxildir:

a)tarif ixtisas məlumat (sorğu) kitabı, əmək haqqı təlimatı, əmək məcəlləsi;

b)ie yerlərinin təkiline qoyulan tələblər, iəzilərin ixtisasına qoyulan tələblər, iəzinin əmək haqqı ;

c)əməyin ödənilməsi qaydası və əmək eəratinə qoyulan tələblər;

d))tarif cədvəli, tarif dərəcəsi, tarif ixtisas məlumat (sorğu) kitabı;

e)iezilərin mükafatlandırması sistemi, əmək haqqının minimum səviyyəsi;

60. Əməyin ödəniəinin iəəmuzd formasına aid deyil:

a)birbaea iəəmuzd;

- b)dolayı işəməzd;
- c)mütərəqqi iəməzd;
- d))intensiv iəməzd;
- e)mükafatlı işəməzd.

Bölmə: 0402

Ad 0402

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

61.Müəssisədə əsas fəhlələrin sayı necə müəyyən edilir?

- a)işçinin faydalı iş vaxtı fondunun istehsal ediləcək cəmi məhsulun əmək tutumuna nisbəti kimi
- b)istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun fərqi kimi
- c)istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun cəmi kimi
- d))istehsal ediləcək cəmi məhsulun əmək tutumunun işçinin faydalı iş vaxtı fonduna nisbəti kimi
- e)istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə iəzinin faydalı iş vaxtı fondunun hasili kimi

62.Müəssisə iəziləri ieləyirlər ki:

- a)əmək məhsuldarlığı artsın;
- b)rentabellik yüksəlsin;

- c)) əmək haqqı yüksəldilsin;
- d) istehsal xərcləri azaldınsın;
- e) kreditlərə görə faizlər aşağı salınsın;

63. Əmək məhsuldarlığının ölçülmə üsulları hansıdır?

- a) məhsul vahidi istehsalına sərf olunan fərdi və ictimai əmək;
- b) məhsul vahidi istehsalına sərf olunan iş vaxtı və vaxt vahidi ərzində məhsul istehsalının həcmi;
- c) məhsul vahidinə düşən əmək haqqının kəmiyyəti və əmək haqqı vahidinə düşən məhsulun həcmi;
- d) məhsul vahidi istehsalına sərf olunan iş vaxtı və vaxt vahidinə düşən əsas fondların dəyəri;
- e) hər bir iezinin əmək haqqı və məhsul vahidinə düşən əmək haqqı.

64. Əmək məhsuldarlığının yüksəldilməsi amilləri hansılardır?

- a) intensiv, ekstensiv, dəyişən, qarışıq;
- b) analitik, statistik, eksperimental, qarışıq;
- c) fəhlələrin iş vaxtının artırılması, növbələrin fasiləsizliyi və istirahət müddətinin qısaldılması;
- d) müəssisədə inzibati idarə heyətinin sayının artırılması, fəhlələr arasında rəqabət, əmək haqqının artırılması;
- e) maddi-texniki, sosial, iqtisadi və təkilati;

65. Vaxt norması nədir?



- a) vaxt vahidində müvafiq ixtisaslı bir fəhlənin (icraçının), yaxud bir neçə icraçının müəyyən eəraitdə istehsal etməli olduğu məhsulun (işin) miqdarıdır;
- b) məhsul (iş) vahidi istehsalın sərf olunan iş vaxtının elmi əsaslandırılmış, planlaşdırılmış həcmi;
- c) növbə ərzində bir aqretata xidmət etmək üçün lazım olan fəhlələrin maksimum sayı və yaxud müəyyən təkilati-texniki eəraitdə bir iezinin xidmət etdiyi mexanizmləri, cihazların və digər avadanlıqların miqdarıdır;
- d) verilən iein həcmi yerinə yetirmək ьзьп iеə çıxan fəhlələrin zəruri miqdarının müəyyən edilməsidir;
- e) əsas iein yerinə yetirilməsində fəhlənin köməkçi xarakter daşıyan ielərə sərf etdiyi vaxta deyilir;

66. Aşağıdakı ünsürlərdən hansı vaxt normasına aid deyil?

- a) əsas vaxt;
- b) iе yerinə xidmət vaxtı;
- c) mənzuniyyət vaxtı;
- d) köməkçi vaxt;
- e) hazırlıq-tamamlama vaxtı;

67. Vaxtamuzd formada fəhlənin əməyi ödənilir:

- a) təqvim vaxtına görə
- b) faktiki iş vaxtına görə
- c) hazırlanmış məmulatın sayına görə
- d) göstərilən xidmətin həcminə görə
- e) materialtutumuna görə

68. Müəssisədə kadrların idarə olunmasına aid deyil:

- a) kadrlara tələbatın planlaşdırılması;
- b) kadrların seçilməsi;
- c) əməyin fondla silahlanma səviyyəsinin artırılması;
- d) əmək haqqının və güzətlərin müəyyən olunması;
- e) əmək fəaliyyətinin qiymətləndirilməsi.

69. Müəssisədə əməyin normalaşdırılması nəyi təmin etmir?

- a) peşə və ixtisas üzrə iezilərin zəruri sayını hesablamağı;
- b) əmək məhsuldarlığının yüksəldilməsi tapşırığını əsaslandırmağı;
- c) istehsal olunan detal, qovəq və məmulatın plan əmək-tu-tu-mu-nu müəyyən etməyi;
- d) əməyin nəticələrini qiymətləndirməyi;
- e) istehsal olunan məhsulların satış imkanlarını müəyyən etməyi.

Bölmə: 0501

Ad 0501

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

70. İstehsalın əsas fondları nədir?

- a) öz formasını istehsal prosesində dəyişəcək hazır məhsula zəvilən material

qiymətliləridir.

b))istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır

c)istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə bir il ərzində tamamilə keçirən əmək vasitələri və predmetləridir

d)yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişməyən istehsal fondlarıdır

e)yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişməyən istehsal fondlarıdır

71.İstehsalın əsas fondlarının tərkibinə nələr daxildir?

a))bina və nəqliyyat vasitələri

b)qurğu və materiallar

c)nəqliyyat vasitələri və istehsal tullantıları

d)binalar və yanacaq ehtiyatları

e)ötürücü mexanizmlər və tara materialları

72.İstehsalın əsas fondlarının quruluşu necə hesablanır?

a)aktiv hissələrin dəyərlərinin passiv hissə dəyərlərinə nisbəti

b))ünsürlərdən hər birinin ümumi dəyərdəki xüsusi zəkisi

c)binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti

d)texnoloji avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti

e)əsas fondların dəyərinin istehsal gücündə xüsusi zəkisi

73. Aşağıda göstərilən istehsal vasitələrindən hansı əsas fond deyil?

- a) bina
- b) dəzgah
- c) məmulat
- d) qurğu
- e) nəqliyyat vasitəsi

74. Əsas fondların qiymətləndirmə üsulları hansılardır?

- a) ilkin dəyərində və təzələnmə əmsalına görə
- b) qalıq və satış dəyərində görə
- c) ilkin və bərpa dəyərində görə
- d) köhnəlmə və amortizasiya dəyərində görə
- e) ieləmə müddəti və satış dəyərində görə

75. Əsas fondların aşınma növləri hansılardır?

- a) fiziki, mənəvi, sosial, iqtisadi
- b) fiziki, texniki, mənəvi, sosial
- c) texniki, texnoloji, fiziki, mənəvi
- d) mənəvi, psixoloji, sosial, iqtisadi
- e) texniki, mənəvi, sosial, siyasi

76. Əsas fondların amortizasiyası nədir?

- a) əsas fondların dəyərindəki artım
- b) mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri

c) əsas fondların yeniləri ilə əvəz olunma faizi

d)) aşınma ilə əlaqədar, əsas fondun dəyərindən yaradılan məhsulun üzərinə keşən dəyər

e) əsas fondların satışından gələn gəlirdir

77. Müəssisədə əsas fondların təmiri hansı mənbədən maliyyələndirilir?

a) amortizasiya fondundan;

b)) təmir fondundan;

c) nizamnamə fondundan;

d) ehtiyat fondundan;

e) istehsalın inkişafı fondundan;

Bölmə: 0502

Ad 0502

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

78. Binalar, qurğular və tikililər üçün amortizasiya norması nə qədərdir.

a) 25 faizədək

b) 20 faizədək

c)) 7 faizədək

d) 10 faizədək

e)15 faizədək

79. İnsan orqanizminə təsir edən əsas fondların köhnəlmə növü hansıdır?

a)fiziki

b))sosial

c)iqtisadi

d)ictimai

e)mənəvi

80. Əsas fondların istifadə müddəti bilinməyən qeyri-maddi üsürləri üçün amortizasiya norması nə qədərdir?

a)25 faizədək

b)20 faizədək

c)7 faizədək

d))10 faizədək

e)15 faizədək

81. Maşın və avadanlıqlar üçün amortizasiya norması nə qədərdir?

a))25 faizədək

b)20 faizədək

c)7 faizədək

d)10 faizədək

e)15 faizədək

82. Əsas fondlardan istifadənin ümumi və xüsusi göstəriciləri hansılardır?

- a) əsas fondların dəyərinin artım tempi və köhnəlmə müddəti
- b) iqtisadi və sosial
- c) fondverimi və köhnəlmə müddəti
- d) fondtutumu və təzələnmə əmsalı
- e) fondverimi və növbəlilik əmsalı

83. Fondverimi göstəricisi necə hesablanır?

- a) il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların dəyərinə nisbəti kimi;
- b) il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
- c) il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların bərpa dəyərinə nisbəti kimi;
- d) əsas fondların orta illik dəyərinin il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcminə nisbəti kimi;
- e) il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların orta illik dəyərinə nisbəti kimi;

84. Müəssisənin əsas fondlarının strukturuna hansı amil təsir göstərmir?

- a) elmi-texniki tərəqqi
- b) istehsal edilən məhsulun mürək-kəblik dərəcəsi
- c) kadrların idarə edilməsinin təkmilədirilməsi

d)istehsalın t m rk zl em  s viyy si

e)istehsalın ixtisaslaşma s viyy si

85. M  ssis d  istehsal  sas fondlarının qiym tl ndirilm sinin natural g st ricil rind n hansı m qs dl r  z n istifadə edilir?

a)istehsal g c n-d n istifadəni y ks ltm y  dair tapşırırqlar v  fondtutumunu m  y-y n etm k

b)kadrlara olan t l batı v  istehsal g c n  m  yy n etm k

c) sas fondların texniki t rkibini v  amortizasiya ayırmalarını m  y-y n etm k

d)) sas fondların texniki t rkibini v  istehsal g c n  m  y-y n etm k

e)avadanlıq balansı t rtib etm k v  fondverimini m  yy n etm k

B lm : 0601

Ad 0601

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar t qdim etm k 1 %

86.M  ssis nin d vriyy  fondları n dir?

a)yalnız bir istehsal tsiklind  ietirak edib,  z d y rini yaradılan m hsulun  z rin  hiss -hiss  kezir n v   z natural formasını d yie n istehsal fondlarıdır

b)istehsal prosesind  iştirakından asılı olmayaraq, d y rini itir n fondlardır

c) z natural formasını d yie n, lakin istehsal prosesind  birbaea ietirak etm y n fondlar

d)istehsal prosesin  uzun m dd t xidm t ed n, natural formasını d yiem d n  z



dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keşirən istehsal fondlarıdır

e))yalnız bir istehsal tsiklində iştirak edib, üz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keşirən və öz natural formasını dəyişən istehsal fondlarıdır

87.Dövriyyə fondlarının tərkib üsürləri hansılardır?

- a)tədavül fondları, gələcək dövrün xərcləri və pul vəsaitləri
- b)yanacaq, təmir ehtiyatları və hazır məhsul
- c))istehsal ehtiyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri
- d)pul vəsaitləri, azqiymətli tezköhnələn əşyalar, debitor borcları
- e)gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri

88.Dövriyyə vəsaitlərinə nələr aiddir?

- a)istehsal ehtiyatları və qurğuları
- b)dövriyyə fondları və əsas fondlar
- c)gələcək dövrün xərcləri və ötürücü qurğular
- d))dövriyyə fondları və tədavül fondları
- e)pul vəsaitləri və 30xillik əkmələr

89.Müəssisədə materiallardan ehtiyat növləri hansılardır?

- a)cari, mövsümü, müddətli, hazırlıq
- b)uzun müddətli, qısamüddətli, cari, hazırlıq
- c))cari, hazırlıq, sığorta, mövsümü
- d)cari, istehsal, satış, sığorta

e)istehsal, satış, xidmət, cari

90.Məsrəf normasına daxil olmayan nədir?

a)texnoloji tullantılar

b)texnoloji itkilər

c)xalis məsrəf

d))təchizat itkiləri

e)texniki-təkilati itkilər

91.Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir:

a)istehsal ehtiyatları;

b)bitməmiş ehtiyatlar;

c)gələcək dövrün xərcləri;

d)hazır məhsul;

e))pul vəsaitləri.

92.Material məsrəf normasının tərkibinə nələr daxildir?

a)dəstlədirici məmulatlar, texnoloji tullantılar və itkilər, təşkilati-texniki tullantı və itkilər

b)xammal və yanacaq, material və dəstlədirici məmulatlar, xalis (faydalı) məsrəf

c)xammal, təkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf

d))təşkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf, texnoloji tullantılar və itkilər

e)xalis (faydalı) məsrəf, xammal, material və dəstlədirici məmulatlar

93.Məsrəf normaları tətbiq miqyasına görə necə qruplaşdırılır?

- a)fərdi və kütləvi normalar
- b))fərdi və qrup normaları
- c)müfəssəl və fərdi normalar
- d)kütləvi və irilədirilmie normalar
- e)perspektiv və müfəssəl normalar

Bölmə: 0602

Ad 0602

Suallardan 7

Maksimal faiz 7

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

94. Dövriyyə vəsaitlərinin dövretmə əmsalı necə hesablanır?

- a)dövrüyyə fondlarının həcmninin tədavül fondlarının həcminə nisbəti kimi
- b)topdansatış qiymətində realizə olunmue məhsulun həcmninin tədavül fondlarının həcminə nisbəti kimi
- c)dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmue məhsulun həcminə nisbəti kimi
- d))topdansatış qiymətində realizə olunmue məhsulun həcmninin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
- e)dövriyyə vəsaitlərinin orta illik qalığının dövriyyə fondlarının həcminə nisbəti kimi

95.Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı necə hesablanır?

a)topdansatış qiymətində realizə olunmıe məhsulun həcmının dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi

b)dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisinin tərsi kimi

c)dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmıe məhsulun həcminə nisbəti kimi

d)dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi

e)istehsal edimie məhsulun həcmının tədavül fondlarının həcminə nisbəti kimi

96.Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslıdır?

a)istehsal tsiklinin uzunluğundan, əsas fondların yeniləmə əmsalından və məhsulun maya dəyərindən

b)istehsal olunan məhsulun həcmi və tərkibindən, reallaşdırılmış məhsulun həcmindən;

c)istehsal olunan məhsulun həcmi, iəzilərin sayı və istehsal tsiklinin uzunluğundan;

d)istehsal prosesində xərclərin artma xarakterindən, məhsulun maya dəyərindən və əməyin təkilindən;

e))istehsal tsiklinin uzunluğundan, məhsulun maya dəyərindən və istehsal prosesində xərclərin artma xarakterindən.

97.Aşağıdakılardan amillərdən hansı dövriyyə vəsaitlərinin dövretmə sürətinə təsir göstərir?

a)iezilərin sayı

b)əsas fondların orta illik dəyəri

c)mənfəətin həcmi

d)iezilərin axını

e))istehsal tsiklinin uzunluğu

98. Dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisi necə hesablanır?

a) topdansa satış qiymətində realizə olunmuş məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi;

b) dövrdəki günlərin sayının dövr etmə əmsalına nisbəti kimi;

c) dövriyyə vəsaitlərinin orta illik qalığının topdansa satış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi

d) dövriyyə vəsaitlərinin dövr etmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi;

e) istehsal edilmiş məhsulun həcmnin tədavül fondlarının həcminə nisbəti kimi.

99. Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslı deyil?

a) istehsal tsiklinin uzunluğundan;

b) reallaşdırılmış məhsulun həcmindən;

c) istehsal olunan məhsulun həcmindən;

d) istehsal prosesində xərclərin artma xarakterindən;

e) məhsulun maya dəyərindən

100. İstehsal müəssisələrində materiallara qənaət necə hesablanır?

a) məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasının hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcminə nisbəti kimi;

b) məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasını hesabat ilində materialın faktiki məsrəfinə vurub ondan hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcmi çıxılır;

c) məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasının hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcminə hasili kimi;

d) məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasını hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcminə vurub ondan hesabat ilində

materialın faktik məsrəfi çıxılır;

e)məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasının və hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcmnin cəmindən hesabat ilində materialın faktik məsrəfi çıxılır.

Bölmə: 0701

Ad 0701

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

101. Məhsulun maya dəyəri:

a)məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların orta illik dəyərini əks etdirir;

b)məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş material və əmək haqqı xərclərinin, əsas fondlardan amorti-zasiya ayırmalarının və s. xərclərin məcmu-su-nu əks etdirir;

c)məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların və dövriyyə vəsaitlərinin dəyər ifadəsində məcmu-su-nu əks etdirir;

d)məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş xammal, yanacaq, enerji, materiala zəkilən xərclərin və əsas fondlardan amorti-zasiya ayırmalarının məcmu-su-nu əks etdirir;

e)rəqiblərlə qiymət mübarizəsində müəssisənin məhsula qoya biləcəyi ən optimal qiymətdir.

102.İstehsal məsrəfləri iqtisadi elementlər üzrə necə qruplaşdırılır?

a)xammal, material, enerji, gələcək dövrün xərcləri, reklam xərcləri, zavoddaxili və

zavoddan kənar nəqliyyat, su, qaz, cərimə və vergi və sair xərclər;

b) material xərcləri (geri qaytarılan tullantıların dəyəri çıxılmaqla), amortizasiya ayırmaları, fəhlələrin əsas və əlavə əmək haqqı, fəhlələrin əlavə əmək haqqı, sosial ehtiyaqlara ayırmalar və sair xərclər

c) material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial sığorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;

d) xammal və materiallar, texnoloji ehtiyaqlar ызын yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri;

e) material, amortizasiya ayırmaları, nəqliyyat, satış və satışdan sonrakı servis xərcləri.

103. Hansı xərclər dəyişən xərclərə aiddir?

a) müəssisə direktorunun əmək haqqı

b) təmir təsərrüfatında işləyən fəhlənin əmək haqqı

c) əsas sexdə işləyən əsas fəhlənin əmək haqqı

d) müəssisənin baş məhsabının əmək haqqı

e) əsas fondların amortizasiyası xərcləri

104. Hansı xərclər eərti sabit xərclərə aiddir?

a) əsas istehsal fəhlələrin əmək haqqı

b) texnoloji ehtiyajlar ызын yanacaq xərcləri

c) satın alınmış dəstləədirici məmulatlar və yarımfabrikatların alınması xərcləri

d) əsas xammal və materiala xərclər

e)) əsas fondların amortizasiyası xərcləri

105. Xərclərin kalkulyasiya maddələri üzrə təsniflədirilməsi nəyə xidmət edir?

a) əmətətlik məhsulun maya dəyərini müəyyən etməyə

b)) konkret məhsul vahidinin maya dəyərini müəyyən etməyə

c) əmək haqqı xərclərini müəyyən etməyə

d) ümumi məhsulun maya dəyərini müəyyən etməyə

e) amortizasiya ayırmalarını müəyyən etməyə

106. Kompleks xərclərə hansı xərclər aiddir?

a) texnoloji məqsədlər üçün yanacağa çəkilən xərclər

b) texnoloji avadanlıqların amortizasiyası

c) əsas sexdə ieləyən əsas fəhlənin əmək haqqı

d) xammal və əsas materiallara xərclər

e)) ümum seö xərcləri xərcləri

107. Məhsulun sex maya dəyərinə daxil edilməyən xərc növü hansıdır?

a) əsas və köməkzi materiallar

b) əsas fəhlələrin əmək haqqı

c)) inzibati idarə iezilərinin əmək haqqı

d) texnoloji avadanlıqların saxlanılmasına və istismarına çəkilən xərclər

e) köməkzi fəhlələrin əmək haqqı



108. Maya dəyəri hansı göctərcinin hesablanmasında baza rolu oynaya bilmir?

- a) mənfi mənfəətin;
- b) əmək məhsuldarlığının;
- c) məhsul vahidi rentabelliğinin;
- d) qiymətin müəyyən edilməsində;
- e) xalis mənfəətin

Bölmə: 0702

Ad 0702

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

109. Məhsul vahidinin kalkulyasiyasının xərc maddələri hansılardır?

- a) material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial sığorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;
- b) xammal və əsas materiallar, yanacaq, nəqliyyat xərcləri, amortizasiya ayırmaları, sex və ümumzavod xərcləri;
- c) qeyri-istehsal xərcləri, sex xərcləri, idarəetmə xərcləri, sosial sığortaya ayırmalar, nəqliyyat və rabitə xərcləri;
- d) icarə, nəqliyyat, rabitə, reklam, texniki və texnoloji xərclər, sair istehsal və qeyri-istehsal xərcləri;
- e) xammal və materiallar, texnoloji ehtiyaclar ьзын yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri.

110. Aşağıdakılardan hansı xərc maddəsi sex maya dəyərinin tərkibinə aid deyil?

- a) xammal, material, yarımfabrikat və dəstlədirici məmulatlara sərf edilən xərclər
- b) istehsal fəhlələrinin əmək haqqı
- c) texnoloji avadanlıqlar üzrə amortizasiya ayırmaları
- d) ümum sex xərcləri
- e) inzibai idarə iczələrinin əmək haqqı

111. Məhsulun tam maya dəyərinin müəyyən olunması aşağıdakı hansı məsələlərin həlli üçün zəruri deyil:

- a) marketing tədqiqatları və bunun əsasında ən az xərclə yeni məhsul istehsalına başlamaq haqqında qərarın qəbulu;
- b) məhsulun maya dəyərinə ayrı-ayrı xərc maddələrinin təsirini müəyyən etmək;
- c) qiymətin əmələgəlməsi;
- d) müəssisədə əmək məhsuldarlığını və fondverimini hesablamaq;
- e) iəin maliyyə nəticələrini, uyğun olaraq vergini və mənfəəti düzgün müəyyən etmək.

112. Aşağıdakılardan hansı müəssisədə maya dəyərinin idarəedilməsi prosesinə aid olunmur?

- a) maya dəyərinin proqnozlaşdırılması və planlaşdırılması;
- b) məhsulun keyfiyyətinin yüksəldilməsi;
- c) maya dəyərinin aşağı salınması yollarının müəyyən olunması;
- d) məhsulun maya dəyərinin kalkulyasiyası;

e)məhsulun maya dəyərinin təhlili.

113.Məhsulun əməktutumluğu nədir?

a)məhsul vahidinin istehsalına sərf edilən əməyin (adam-saatların) miqdarını göstərir;

b)məhsulun əməktutumunu güçstərir;

c)məssisədə məsul istehsalında iştirak edən iezilərin sayını göstərir;

d)məhsulun maya dəyərinədə əmək haqqı xərclərinin nisbətən бчыык хыsusи zəkiyə malik olduğunu göstərir;

e)iezilərin əmək haqqının azalması hesabına məhsulun maya dəyərinin azalmasını göstərir.

114. Məhsulun fondtutumluğu nədir?

a)məhsul vahidinin дыеəн istehsal fondlarının dəyərinini güçstərir;

b)əsas fondların orta illik dəyərinin məhsulun maya dəyərinədə nisbətini güçstərir;

c)istehsal edilmie məhsulun 1 manatına düşən əsas fondların orta illik dəyərinini güçstərir;

d)əsas fondların 1 manatına orta illik dəyərinini istehsal edilmie məhsulun 1 manatına düşən istehsal edilmie məhsulun həcmiini güçstərir;

e)məhsulun maya dəyərinədə amortizasiya ayırmalarının nisbətən бчыык хыsusи zəkiyə malik olduğunu göstərir.

115.Məhsulun materialtutumluğu nədir?

a)məhsul vahidinin istehsalına nə qədər material ielədildiyini güçstərir;

b)məəssisə anbarının nə qədər material tutumu olduğunu göstərir;

c) məssisədə anbarların hazır məhsul tutma qabiliyyətidir;

d) məhsul vahidinə ielədilən material həcmindən tullantı həcmi çıxıldıqdan sonra qalan hissədir;

e) məhsulun maya dəyərində material xərclərinin nisbətən böyük xüsusi zəkiyə malik olduğunu göstərir.

116. Aşağıdakılardan hansı xərc maddəsi istehsal maya dəyərini tərkibinə aid deyil?

a) əsas xammal və materiallara sərf edilən xərclər;

b) istehsal fəhlələrinin əmək haqqı;

c) texnoloji avadanlıqlar üzrə amortizasiya ayırmaları;

d) bütün sənə xərcləri;

e) məhsulun satışı ilə əlaqədar xərclər.

117. Məssisənin idarə edilməsi xərcləri hansı növ xərc maddəsinə daxildir?

a) texnoloji maya dəyərinə;

b) sənə maya dəyərinə;

c) bütün zavod xərclərinə;

d) bütün sənə xərclərinə;

e) istehsaldankənar xərclərə.

Bölmə: 0801

Ad 0801

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

118.İqtisadi səmərə nədir?

- a)Ülkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir məəsisədə məyyən dıvr əzində fəaliyyətə cəlb edilən resursların dəyər ifadəsində cəmi.
- b)Ülkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir məəsisədə məyyən dıvr əzində fəaliyyəti ilə əlaqədar zəkilən xərclərin mətləq cızbdə cəmi.
- c)Ülkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir məəsisənin məyyən dıvr əzində fəaliyyətindən alınan nisbi ölçüdə iqtisadi nəticə
- d)Ülkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir məəsisənin məyyən dıvr əzində fəaliyyətindən alınan mətləq cızbdə iqtisadi nəticə.
- e)Ülkə iqtisadiyyatının hər bir sahəsində və ya ayrılıqda hər bir məəsisədə il əzində həyata kezirilən fəaliyyətlərin sayı.

119.Aşağıdakı əlamətlərdən hansı biri “səmərə” gıstəricisinə xasdır?

- a)nisbi gıstəricidir.
- b))mətləq gıstəricidir.
- c)məqayisəli gıstəricidir.
- d)faiz gıstəricisidir.
- e)xərc gıstəricisidir.

120.Aşağıdakı əlamətlərdən hansı biri “səmərəlilik” gıstəricisinə xasdır?

- a))nisbi gıstəricidir.

- b) mətləq güstəricidir.
- c) həcm güstəricisidir.
- d) üzəyə gəlməyən güstəricidir.
- e) xərc güstəricisidir.

121. Səmərelilik güstəricisi hansıdır?

- a) səməre.
- b) milli gəlir.
- c) səməre ilə onun əldə edilməsinə zəkilən xərclərin kəmiyyət nisbəti.
- d) istehsalə sərf olunan məsrəflər.
- e) ьmumi milli məhsul.

122. Aşağıdakı fikirlərdən hansı yanlıştır?

- a) İctimai istehsalın iqtisadi səməreliliyini dəzgən qiymət-lən-dir-mək üçün onun me-yarı və güstəriciləri elmi-nəzəri və metodoloji cə-hətdən dəqiq əsaslandırıl-ma-lıdır.
- b) Hər hansı bir sosial-iqtisadi prosesin kəmiyyət və keyfiyyət cəhətlərini üzəndə tam və dəqiqliklə əks etdirən meyar və güstəricilər olmadan həmin prosesin qiymətləndirilməsi və idarə edilməsi məmkən deyildir.
- c) Səmərelilik güstəricisi-səməre ilə xərclərin kəmiyyət nisbəti, ictimai istehsalın səməreliliyinin keyfiyyət səciyyəsidir.
- d) Səməre üz-üzəyində ictimai is-teh-salın səməreliliyi haqqında təsəvvər yarada bilmir, zənkə mətləq rə-qəmdir, onu yaradan xərc-lərlə əlaqəsizdir.
- e) İctimai istehsalın səmərelilik meyarı və ьmumilədirirci (me-yar) güstəricisi arasında heç bir əlaqə və bağılıq yoxdur.

123.Səmərəlilik meyarı nədir?

- a)İstehsal fəaliyyətinin aralıq nəticəsi olaraq məhsul istehsalına çəkil-mie xərclərin kəmiyyətidir.
- b)İstehsal fəaliyyətinin nəticəsi olaraq istehsal edilmie məhsulun ьmumi həcmnin dəyər ifadəsidir.
- c)İstehsal fəaliyyətində istifadə edilən bütün resursların istehlak həcmidir.
- d)İstehsal fəaliyyəti zamanı məhsul istehsalına çəkil-mie xərclərin faydalı hissəsidir.
- e)İstehsal fəaliyyətinin son nəticəsi olaraq məhsul istehsalına çəkil-mie xərclərin gətirdiyi səmər-rə-dir.

124.İctimai istehsalın iqtisadi səmərəliliyinin meyarı aşağıda göstərilənlərdən hansıdır?

- a)milli sərvət.
- b)il ərzində yaradılmış milli gəlir.
- c)il ərzində yaradılmış ümumi milli məhsul.
- d)il ərzində yaradılmış xalis milli məhsul.
- e)il ərzində yaradılmış ümumi daxili məhsul.

125.Mьəssisə səviyyəsində istehsalın iqtisadi səmərəliliyinin meyarı aşağıda göstərilənlərdən hansıdır?

- a)ьmumi gəlir
- b)istehsal olunan məhsulun dəyər ifadəsində həcmi
- c)əmtəəlik məhsul

d))mənfəət

e)istehsal xərcləri

126. Nisbi (mьqaisəli) səmərəlilik nədir?

a)səmərənin əsaslı vəsait qoyulueunun məbləğinə nisbətidir.

b))variantlar ьzrə cari xərclərin fərqlinin əsaslı vəsait qoyuluşlarının fərqlinə nisbətidir

c)səmərəliliyin orta gьstəricisidir.

d)istehsaldaxili ehtiyatlardan istifadə gьstəricisidir.

e)əsaslı vəsait qoyulueu həcmnin səmərəyə nisbətidir

БцІмә: 0802

Ad 0802

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

127. Hər hansı təkilati-texniki tədbirin həyata keçirilməsinin iqtisadi səmərəliliyi necə mьəyyən olunur?

a))mьəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərənin onun isteh-sa-lına sərf edilmiş canlı və maddiləemie əməyin kəmiyyətinə nisbəti kimi.

b)mьəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərənin onun isteh-sa-lına sərf edilmiş canlı və maddiləemie əməyin kəmiyyətinə hasili kimi.

c)mьəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərə ilə onun isteh-sa-lına sərf edilmiş canlı və maddiləemie əməyin kəmiyyəti ilə cəmlənməsi kimi.



d)мәәуәән vaxt vahidi әrzindә (il) alınan iqtisadi sәmәrәdән onun isteh-sa-lına sәrf edilmie бәән хәрclәрin кәмиyyәtinin чıxılması kimi.

e)мәәуәән vaxt vahidi әrzindә (il) alınan iqtisadi sәmәrәnin onun isteh-sa-lına sәrf edilmiş yalnız canlı әmәyin кәмиyyәtinә nisbәti kimi.

128.Мәtlәq sәmәrәlilik nәdir?

a)әldә olunan sәmәrәnin кәмиyyәtcә miqdarıdır.

b)әsaslı vәsait qoyulueunun ьmumi мәblәğidir.

c)әldә olunmие sәmәrәnin keyiyyәtini xarakterizә edir.

d))sәmәrәnin әsaslı vәsait qoyulueunun hәcminә nisbәtidir.

e)әsaslı vәsait qoyulueunun мәnfәәtә nisbәtidir.

129.Мәqayisәli (nisbi) sәmәrәlilik gүstәricisi nә үчүн hesablanır?

a)layihә variantları үzrә ayrı-ayrılıqda gözlәnilән gәlirlәrin hesablanması үчүн tәt-biq edilir.

b)layihә variantları үzrә sәrf edilәcәk investisiyanın hәcmini hesablaamq ьән tәt-biq edilir.

c))layihә variantlarından әn sәrflisinin sezilmәsi мәqsәdilә hesablanır vә tәt-biq edilir.

d)layihә va-riantları үzrә gүzlәnilән мәsrәflәrin мәqayisәsi ьән tәt-biq edilir.

e)мәәssisәnin мәnfәәtini hesablamaq ьән tәtbiq edilir.

130. Мәәssisәlәrdә әsaslı vәsait qoyulueunun sәmәrәlilik gүstәricisi kimi istifadә edilән rentabellik gүstәricisi necә hesablanır?

a))illik мәn-fәәt artımının bu artımı tәmin edән әsaslı vәsait qoyulueuna nis-bәti kimi.

- b) illik mənfəət artımının bu artımı təmin edən əsaslı vəsait qoyulucuna hasili kimi.
- c) illik mənfəətin bu mənfəəti təmin edən ümumi xərclərə nisbəti kimi.
- d) illik mənfəət artımının bu artımı təmin edən əsas fondlara nisbəti kimi.
- e) illik mənfəətin məəssisənin əsas və normalaşdırılan dövriyyə fondlarının orta illik dəyərinə nisbəti kimi.

131. Məəssisədə investisiya layhəsinin qəbul edilməsi üçün integral səmərəlilik göstəricisi:

- a) sifra (0) bərabər olmalıdır.
- b) mənfi kəmiyyət olmalıdır.
- c) məsbət kəmiyyət olmalıdır.
- d) mənfəətə bərabər olmalıdır.
- e) xərclərdən çox olmalıdır.

132. Aşağıdakılardan hansıları istehsal amillərindən istifadənin səmərəliliyini xarakterizə edən göstəricilərdir?

- a) ümumi milli məhsul, ümumi rentabellik, məhsul vahidinin maya dəyəri.
- b) əmək haqqının səviyyəsi, mənfəət.
- c) ümumi daxili məhsul, ümumi gəlir.
- d) əsaslı vəsait qoyulucunun həcmi, əmtəəlik məhsul.
- e) əmək məhsildarlığı, fondverimi, dövriyyə vəsaitlərinin dövretmə əmsalı.

133. Əmək məhsuldarlığı hansı istehsal amilindən istifadənin səmərəliliyini xarakterizə edir?

- a) torpaq
- b) kapital
- c) əmək (ie qvvəsi)
- d) sahibkarlıq qabiliyyəti
- e) xammal

134. Material tutumu göstəricisi aşağıdakı resurslardan hansılarının istifadəsinin səmərəliliyini xarakterizə edir?

- a) informasiya resurslarının;
- b) əsas və tədavül fondlarının.
- c) əmək resurslarının;
- d) maliyyə resurslarının;
- e) xammal və material resurslarının.

135. Əməyin səmərəlilik dərəcəsini hesablamaq üçün aşağıda verilənlərdən hansından istifadə edilir?

- a) vaxt vahidi ərzində istehsal edilən məhsulun həcmi
- b) vaxt vahidi ərzində sərf edilən elektrik enerjisi
- c) vaxt vahidi ərzində sərf edilən materialların həcmi
- d) məhsul vahidinin istehsalına sərf edilən xərclər
- e) investisiya qoyulmasının rentabelliği

136. Aşağıdakılardan hansı istehsalın səmərəliliyini xarakterizə etmir?

- a) vaxt vahidi ərzində is-təhsal olunan məhsulun kəmiyyətcə çoxaldılması
- b) məhsul vahidi istehsalına sərf olunan vaxtın azaldılması
- c) məhsul vahidinin maya dəyərinin azaldılması
- d) material məsrəflərinə qənaət eilməsi
- e) işçilərin sayının artması

Bölmə: 0901

Ad 0901

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

137. Maddi-texniki təminat nədir?

- a) məəssisəni zəruri həcmdə maliyyə resursları ilə təmin edilməsi prosesidir;
- b) məəssisədə istehsalın yüksək ixtisaslı karlarla təmin edilməsi prosesidir;
- c) məəssisədə istehsalın material resurslar və texniki vasitələrlə təmin edilməsi prosesidir;
- d) məəssisədə innovasiya prosesinin həyata keçirilməsinin təmin edilməsi prosesidir;
- e) məəssisədə investisiya fəaliyyətinin tələb olunan həcmdə maliyyələməsinin təmin edilməsi prosesidir;

138. Aşağıdakılardan hansı maddi-texniki təminatın əsas vəzifələrinə aid deyil?

- a) material resurslarını ən səmərəli yolla əldə etmək, istehsalı xammal və materiallarla bircərarda, tam və vaxtında təmin etmək;
- b) məəssisənin əmək resurslarına olan tələbatının təmin edilməsi;
- c) məhsul gündərənlərlə səmərəli təsərrüfat əlaqələrini qurmaq;

d)maddi-texniki təminat planlarını tərtib etmək;

e)maddi-texniki təminat xidmətinin strukturunu təkmil-lədir-mək;

139. Aşağıdakılardan hansı maddi-texniki təminatın əsas funksiyalarına aid deyil?

a)material resurslarının müəssisəyə gətirilməsi, qəbu-lu və qo-ru-nub saxlanması işləri ızrə nəzarətin təkil edilməsi;

b))müəssisənin idarəetmə aparatının işini təkmilləndirmək;

c)səmərəli təminat formasının seçilməsi və onun iqtı-sa-di cəhətdən əsaslandırılması;

d)material resurslarına sifarişləri yoxlamaq ızьп ыmu-m-i-ləş-diriji hesablamaların aparılması və yekun sifa-rie--lərin tərtibi;

e)istehsal bçlmələrində məhsul istehsalına lazım olan xam-mal və materiallara tələbatın – sifarişlərin müəyyən edil-məsi;

140.Müəssisələrin maddi-texniki təminat işi başlanğıcından sonuna qədər nezə mərhələni ızьндə birlədirir?

a)3

b)5

c)4

d))8

e)7

141.Müəssisədə sexlərin materiallarla mərkəzləndirilmie ыsulla təchiz edilməsində hansı sxemdən istifadə edilmir?

a)rəqqas;

b) ыьa;

c) dairəvi;

d)) tranzit;

e) zona-dairəvi;

142. Məəssisədə materiala tələbatı hesabladıqda aşağıdakı hansı metoddan istifadə edilmir?

a) məmulat bəzrə hesablama metodu;

b)) material tutumluğa görə hesablama metodu;

c) nımunəvi təmsilziyə (tipik nımayəndəyə) gıçrə hesablama metodu;

d) hissə (detal) bəzrə hesablama metodu;

e) oxşarlığa görə hesablama metodu (analoci metod);

143. Məəssisənin avadanlığa ehtiyacı hansı hallarda yaranmır?

a) avadanlıqlar fiziki və mənəvi cəhətdən kıçhnəldikdə-;

b)) əməyin stimullaşdırılmasına ehtiyac yarandıqda-;

c) məəssisənin buraxdığı məhsulun komplektlənədiril-mə-si (dəst-lən-ndiril-mə-si) zəruri-liyi yarandıqda-;

d) avadanlıqlar mənəvi cəhətdən kıçhnəldikdə-;

e) məəssisənin istehsal gücünü artırmaq zərurəti yarandıqda-.

144. Məəssisənin maddi-texniki təminatının mərhələlərinə aid deyil:

a) sifariələr zənbilinə (istehsal proqramı-na) və məs-rəf normalarına görə material resurslarına tə-ləbatın müəyyən edil--mə-si;

b) təfsillənədmə (spesifikasiya) sənədinin tərtibi, zəruri materialların texniki

xarakteristi-kası-nın hərtərəfli müəyyən olun-ması;

c)potensial məhsul gündərənlərin siyahı-sının iş-lə-nib hazırlanması;

d)sezilmie məhsulgünderənlə (və ya vasitəzi ilə) da-nı-şığıqların aparılması və kontraktın bağlanması;

e))məhsulun satış strategiyasının müəyyən olun-ması.

145.Dairəvi reyslər sxemində sexlərin xammal və materiallarla təminatı necə həyata keçirilir?

a))eyni zonada yerləəən bir nezə is-teh-lakçı sex xammal və materiallarla bir reyslə təchiz edilir;

b)nəqliyyatın hər bir sexə doğru sə-fəri yəklə, anbara qayıdanda boş, yaxud tara ilə olur;

c)anbar bir deyil, bir nezə sexlə fərdi əəkildə əlaqə sax-la-yır və onları ayrı-ayrılıqda xammal və materiallarla təchiz edilir;

d)məxtəlif zonalarda yerləəən is-teh-lakçı sexlər xammal və materiallarla ayrı-ayrı reyslərlə təchiz edilir;

e)anbar bir deyil, bir nezə sexlə fərdi əəkildə əlaqə sax-la-yır və onlar xammal və materiallarla məxtəlif reyslərlə təchiz edilir.

Bülmə: 0902

Ad 0902

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

146. Anbarların çox sayda istehlakçı sexlərə xidməti zamanı hansı reyslərdən istifadə olunur?

- a) zona;
- b) dairəvi;
- c) еба;
- d)) zona-dairəvi;
- e) rəqqas;

147. Maddi-texniki təminatın hansı forması seçilərkən tranzit və sifariş normaları əsas götürülür?

- a) Kontrakt sistemi;
- b) «Dəqiq vaxtında» sistemi;
- c) Tranzit forma;
- d) Anbar forma;
- e) Ənənəvi forma;

148. İstehsal ehtiyatları səviyyəsinə nəzarətin "A, B, S" üsulunda "A" qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin neçə faizi aid olunur?

- a) 5 - 10 faizi;
- b) 15-20 faizi;
- c) 25-30 faizi;
- d) 40-55 faizi;
- e) 70-80 faizi.

149. İstehsal ehtiyatları səviyyəsinə nəzarətin "A, B, S" üsulunda "B" qrupuna adətən bütün material nomenklaturunun sayca neçə faizi aid olunur?



- a)7 faizi
- b)23 faizi
- c)45 faizi
- d))25 faizi
- e)15 faizi

150. İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” ьsulunda “B” qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin nezə faizi aid olunur?

- a)80 faizi
- b))20 faizi
- c)65 faizi
- d)35 faizi
- e)75 faizi

151.İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” ьsulunda“S” qrupuna adətən ьtün material nomenklaturunun sayja nezə faizi aid olunur?

- a)25-30 faizi
- b)40- 45 faizi
- c))60-65 faizi
- d)70-75 faizi
- e)80-85 faizi

152.İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” ьsulunda“S” qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin nezə faizi aid olunur?

- a)30 faizi
- b))45-50 faizi
- c)55 faizi
- d)75-80 faizi
- e)5 faizi

153.İstehsal vasitələrinə tələbatın hesablanmasında hansı göstəricilərdən daha çox istifadə olunur?

- a)əmək məhsuldarlığı və qəbul edilmiş sifarişlər portfelindən;
- b)fondverimi və dövrüyyə vəsaitlərinin dövrütmə sürətindən;
- c)iezilərin sayı və vaxt fondundan;
- d)dövrüyyə vəsaitlərinin yəklənmə əmsalı və materialın məsrəf normasından;
- e))qəbul edilmiş sifarişlər portfeli və materialın məsrəf normasından.

Bölmə: 1001

Ad 1001

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

154.Aşağıdakılardan hansı müəssisədə marketing fəaliyyətinin metodlarına daxil deyil?

- a))daxili məhitin təhlili;
- b)istehlakçıların (alıcıların) təhlili;

- c) bazar da məhsulun hərəkətinin və satışın planlaşdırılması;
- d) qiymət siyasətinin ielənib hazırlanması;
- e) xarici mühitin təhlili.

155. Aşağıdakılardan hansı marketinqin funksiyalarına daxil deyil?

- a) istehsalın optimal strukturunun müəyyən edilməsi;
- b) məhsul zəeidinin planlaşdırılması;
- c) satışdan sonrakı xidmətin təekili;
- d) yeni istehlakçıların tapılması və sezilməsi.
- e) məhsul gündərənlərlə hesablaşmaların səmərəli təekili.

156. Aşağıdakılardan hansı müəssisənin marketinq fəaliyyətinə aid deyil?

- a) müəssisələrin istehsal həcminin (təklifinin) bazarın mövcud potensial tələblərinə uyğunlaşdırıla bilmə imkanlarının araşdırılması;
- b) iezilərin əmək məhsuldarlığının yüksəldilməsi və tədbirlərin ielənib hazırlanması;
- c) müəssisənin istehsal etdiyi məhsula tələbatın, başqa sızlə, məhsul bazarının yaradılmasına və formalaşdırılmasına fəal təsir güstərilməsi
- d) müəssisədə məhsulların reallaşdırılması şəraitinə, tələbatın dəyeməsinə və s. bu kimi məsələlərə zevik mənasibətlərin güstərilməsinə nəzarət edilməsi;
- e) bazar da məhsullara olan potensial tələbatın və ehtiyacın həcminin, onun dinamikasının, şəraitinin, hadisələrin real gedi-einin və onun inkiəaf perspektivlərinin dəqiq nəzərə alınması.

157. Aşağıdakı əlamətlərin hansından bazar segmentinin öyrənilməsində istifadə

olunmur?

- a)coğrafi əlamətlər;
- b)demoqrafik əlamətlər;
- c)təkilati əlamətlər;
- d)psixografik əlamətlər;
- e)məhsula ehtiyac əlamətlər.

158. Aşağıdakı əlamətlərin hansından bazar seqmentinin öyrənilməsində istifadə olunur?

- a)texnoloji əlamətlər;
- b)texniki əlamətlər;
- c)təkilati əlamətlər;
- d)iqtisadi əlamətlər;
- e))psixografik əlamətlər.

159. Marketing nədir?

- a)məəssisənin istehsal fəaliyyətini səmərəli maliyyələədirilməsi mexanizmidir;
- b)məəssisənin xammal və materiallarla təminatı prosesidir;
- c))bazarın kompleks təhlili və proqnozlaşdırılma-sı pro-sesidir;
- d)bazarda məhsulun satışı ilə əlaqədar kontraktların bağlanması prosesidir;
- e)idarəetmənin metodlarından biridir.

160.Məəssisənin marketing sistemi aşağıdakı məsələlərin həllində iştirak etmir:

- a)məhsul (xidmət) zəeidi və qiymətinin planlaşdırılmasında;
- b) bazarın kompleks öyrənilməsində (tədqiqində);
- c)) plan ızrə iəin yerinə yetirilməsi ızın zərur olan iəzilərə təlabatın hesablanmasında;
- d) potensial (real) tələbatın və ızdənilməyən ehtiyacların müəy-yən edilməsində;
- e) bazarda mövcud olan tələbatın mümkün qədər ız ızdənil-mə-si-nə nail olmaq məqsədilə tədbirlər sisteminin iələnib hazırlanmasında.

161. Ticarət vasitəzilərinə aid deyil:

- a) agentlər;
- b) dilerlər;
- c) distributerlər;
- d) kommissiyajerlər;
- e)) konsaltinq təşkilatı.

Buqımə: 1002

Ad 1002

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

162. Aşağıdakılardan hansı marketinqin idarə edilməsi prosesinə aid deyil?

- a) bazar imkanlarının təh-lili;
- b) məqsədli bazarın sezilməsi;

- c))materiallara tələbatın hesablanması;
- d)marketing kompleksinin ielənib hazırlanması;
- e)marketing tədbirlərinin həyata keçirilməsi.

163.Aşağıdakılardan hansı marketingin funksiyalarına aiddir?

- a)avadanlıqlara tələbatın müəyyən edilməsi;
- b)iezilərin sayının planlaşdırılması;
- c)xammala tələbatın müəyyən edilməsi;
- d))əmtəələrin satış bazarlarının müəyyənələdirilməsi.
- e)əmək məhsuldarlığının artırılması yollarının müəyyən edilməsi.

164.Aşağıdakı prinsiplərin hansından marketing şöbəsi yaradılarkən istifadə edilmir?

- a))ahəngdarlıq prinsipi üzrə təkil;
- b)əmtəə-bazar prinsipi ızrə təkil;
- c)bazar prinsipi ızrə təkil;
- d)əmtəə istehsalı prinsipi üzrə təkil;
- e)funksional prinsip ızrə təkil.

165.Marketing əlbəsi yaradılarkən aşağıdakı prinsiplərin hansından istifadə olunur?

- a)sosial prinsip;
- b))coğrafi prinsip;
- c)təklif prinsipi;
- d)stimullaşdırıcı prinsip;
- e)təkilati prinsip.

166. Marketing programının hazırlanmasında aşağıdakı elementlərin hansından istifadə edilmir?

- a) satış bazarının müəyyən edilməsi;
- b) dçvriyyə vəsaitlərinin dçvretmə uzunluğunun müəyyən edilməsi;
- c) bazar segmentinin müəyyən edilməsi;
- d) daxili və xarici mühit amillərinin təsirinin uçota alınması ilə planların dəqiqləndirilməsi;
- e) marketing məqsədlərinin müəyyən olunması.

167. Aşağıdakılardan hansı satışın planlaşdırılmasına aid edilmir?

- a) məqsədlərin müəyyən olunması;
- b) mənfəətin bçlgçsç;
- c) konyunktura və tələb çz-rə proq-nozların hazırlanması;
- d) məhsulların reallaşdırılması proq-nozlarının işlənməsi;
- e) satışın idarəedilməsi çzrə xərc-lər smç-ta-sı-nın tçrtibi.

168. Aşağıdakılardan hansı satışın tçkiline aid edilmir?

- a) ic çvvəsi və istehsal vasitələrinin məkan baxımından düzgün əlaqələndirilməsinin tçkili;
- b) tələbin stimullaşdırılmasının və rek-lam fəaliyyətinin tçkili;
- c) ticarət kommunikasiyalarının, hü-quqi və iddia ielərinin tçkili;
- d) informasiya-dispetçer xid-mətinin hesa-bat-la-rının hazırlanmasının tçkili;
- e) əmtəənin hərəkəti texnologiyası;

169. Aşağıdakılardan hansı satış kanalında olan axınlara daxil edilmir?

- a) informasiya axını;
- b) maliyyə axını;
- c) fiziki axın;
- d) mülkiyyət hüququnun axını;
- e) iə qəvvəsinin axını;

Bu cümlə: 1101

Ad 1101

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

170. İstehsalın ictimai təşkili formaları hansılardır?

- a) fərdi, seriyalı və kətləvi istehsal;
- b) istehsalın tərəkəzləşdirilməsi, ixtisaslaşdırılması, kooperativləşdirilməsi və kombinləşdirilməsi;
- c) istehsalın elektrikliləşdirilməsi, mexanikliləşdirilməsi, avtomatlaşdırılması və kimyalaşdırılması;
- d) istehsalın mexanikliləşdirilməsi, kompleks mexanikliləşdirilməsi, avtomatlaşdırılması və kompleks avtomatlaşdırılması;
- e) istehsalın tərəkəzləşdirilməsi, ixtisaslaşdırılması, mexanikliləşdirilməsi və avtomatlaşdırılması.

171. İstehsalın tərəkəzləşməsi nədir?



бътын сәнәйе мѣәссисәләринин бирлији

истеһсал һәсмнин кизик мѣәссисәләрдә һәйәтә кезмәси процесинин генеләнмәси

yerli мѣәссисәләр тәрәfindән сәнәйе истеһсалının getdikcә artması

сәнәйе sahәsindә кизик мѣәссисәләрин tamamilә iflası

)sahәdә mәһsul истеһsalı üzrә iri мѣәссисәләрин хьsusи зәkilәринин мьтәmadi artması

172.İsteһsalın tәmәrkьzläemәsi ашаğıdakılardan hansı biri ilә xarakterizә olunur?

a))мѣәссисәләрин irilәemәsi;

b)мѣәссисәdә iezilәринин sayının azalması;

c)мѣәссисәnin цлзьlәринин кizilmәsi;

d)texnoloji cәһәtdән мьxtәlif истеһsalların bir мюәссисәdә uzlaşdırıl-ması

e)әmәk bцlгьsьnьn dәrinläemәsi.

173.Nisbi tәmәrkьzläedirmә nәdir?

a)sahәyә daxil olan мѣәссисәләрин цлзьlәринин artmasıdır

b)sahәyә daxil olan мѣәссисәләрин әsas fondlarının dәyәринин artmasıdır

c)sahәyә daxil olan мѣәссисәләрин iezilәринин sayının artmasıdır

d))sahәnin ümumi истеһsalında iri мюәссисәләрин payının art-ma-sıdır

e)sahәyә daxil olan мѣәссисәләрин цлзьlәринин azalmasıdır

174.Aшаğıdaki cәһәtlәrdән hansı tәmәrkьzläemә prosesinә xasdır?

a)mәһsul истеһsalının мюәссисәләр arasında bәrabәр bцlьnmәsi;

b))mәһsul истеһsalının iri мюәссисәләрдә cәmlәemәsi;

- c)məhsul bazarının müəssisələr arasında bərabər bölünməsi;
- d)eyni məhsulu istehsal edən müəssisələrin sayının artması;
- e)eyni məhsulu istehsal edən müəssisələrin hamısının bir mərkəzdən idarə edilməsi.

175.Təmərkəzləmənin formaları hansılardır?

- a)fərdi, seriyalı və kətləvi;
- b)istehsal, satış, idxal və ixrac;
- c)aqreqat, istehsal-texniki və texnoloji;
- d)konstruksiya, texnoloji ardıcılıq, son məhsul istehsalı və təkilati-təsərrüfat;
- e)aqreqat, mexaniki, texniki.

176. Təmərkəzləmənin vəziyyətini və dinamikasını öyrənmək hansı göstəricilərdən istifadə olunur?

- a)məhsul istehsalının həcmi, heyətin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri;
- b)üzvlərinə görə ən kiçik üzvlük müəssisələr qrupunun istehsal həcmi;
- c)milli iqtisadiyyatın əsas fondları dəyərinə görə strukturu;
- d)sənayenin tərkibində olan müstəqil sahələrin sayı, hər sahədə müəssisələrin sayı və orta üzvlük;
- e)müəssisənin istehsal səviyyəsinin yalnız fəaliyyət göstərdiyi sahədə deyil, ümumiyyətlə sənayedəki xüsusi zəkisi və əsas fondların orta illik dəyəri.

177.Müəssisənin üzvlük nədir?

- a)Bu, istehsalın ölçüsüdür

b)İstehsal prosesinin nəticəsi olmaqla məəyyən dıvr ərzində məəssisənin əldə etdiyi mənfəətin həcmi əks etdirir

c)İstehsal prosesinin təşkili for–ma–la–rının kəmiy–yət xarakteristikasıdır və məəssisədə toplanmış məd–d–di və əmək resurs–la–rının məcmusu ilə, həminin istehsalın öl–çüsü ilə məəyyən olunur

d)İstehsal prosesinin nəticəsini ifadə edir və natural, əmək və ya dəyər gıstəricilərində məhsulun kəmiyyəti ilə məəy–yən olunur

e)İstehsal prosesinin nəticəsi olmaqla məəyyən dıvr ərzində məəssisənin istehsal xərclərinin həcmi ilə məəyyən olunur

Bıqmə: 1102

Ad 1102

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

178.Bazar iqtisadiyyatı şəraitində istehsalın ictimai təşkilinin hansı forması daha çox perspektivli sayılır?

a)İstehsalın təmərkbzləməsi

b)İstehsalın kooperativləməsi

c)İstehsalın ixtisaslaşması

d)İstehsalın kombinələməsi

e)İstehsalın universallaşması

179.Təmərkbzləmənin mətləq mənada artması nədir?

a)Sahəyə daxil olan məəssisələrin istehsal əlaqələrinin gıclənməsidir

b) sahəyə daxil olan müəssisələrin əsas fondlarının dəyərinin artmasıdır

c) sahəyə daxil olan müəssisələrin işçilərinin sayının artmasıdır

d) sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasıdır

e) sahəyə daxil olan müəssisələrin çıxışlarının artmasıdır

180. Aqreqat təmərkəzləməsi necə bəe verir?

a) müəssisədə qurulmuş aqreqat və avadanlıqlardan istismarda olanların sayının artırılması yolu ilə;

b) aqreqat və avadanlıqların texnoloji strukturunda dağınıqlıqların, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;

c) qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;

d) müəssisədə kəməri və xidmətedici bələmələrin sayının artırılması yolu ilə;

e) kəməri və xidmətedici təsərrüfatlarda avadanlıqların sayının artırılması yolu ilə.

181. İstehsal-texniki təmərkəzləmə necə bəe verir?

a) qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;

b) aqreqat və avadanlıqların texnoloji strukturunda dağınıqlıqların, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;

c) aqreqat və avadanlıqların texnoloji strukturunda dağınıqlıqların, məhsuldarlığı yüksək olanların sayının azaldılması yolu ilə;

d) müəssisədə qurulmuş avadanlıqların əsaslı təmiri və modernləşdirilməsi yolu ilə;

e) müəssisədə qurulmuş avadanlıqlardan istismarda olanların sayının artırılması yolu ilə.

182. Texnoloji t m rk zl em  nec  b e verir?

a)qurulmuş avadanlıqların sayca  oxaldılması yolu il ;

b)m  ssis d  qurulmuş avadanlıqların  saslı t miri v  modernl edirilm si yolu il ;

c)aqreqat v  avadanlıqların texnoloji struk-turun-da da--ha g cl l rin, m hsuldarlıęı y ks k olanların payının artması yolu il ;

d))qurulmuş avadanlıqların sayca  o-xaldılması il  yanaşı h m d  onlardan h r birinin g c n n artırılması yolu il ;

e)qurulmuş avadanlıqların sayca  o-xaldılması il  yanaşı h m d  onlardan h r birinin g c n n azaldılması yolu il ;

183.S nayed  t m rk zl em nin hansı forması daha s m r li hesab edilir?

a))ixtisaslaşmış istehsalın t m rk zl em si;

b)kombin l şmiş istehsalın t m rk zl em si;

c)universal m  ssis l rin  l zl rinin artırılması;

d)avadanlıqların g c vahidl rinin artırılması yolu il  t m rk zl em ;

e)m  ssis l rd  eyni tip avadanlıqların sayının artırılması;

184. Aşağıdakı g st ricil r arasında istehsalın t m rk zl em sini daha d zg n  ks etdir ni hansıdır?

a)s naye-istehsal hey tinin orta illik sayı;

b)istehsal  sas fondlarının orta illik d y ri;

c))istehsal edil n m hsulun h cmi;

d)texnoloji proses  s rf edil n enerji g c n n k miyy ti;

e)istehsal d vriyy  fondlarının orta illik d y ri.

185. Aşağıdakılar hansı məəsisənin əmələ gəlməsinə təsir göstərən istehsal daxili amillərdəndir:

a) ərazinin relyefi, əmək ehtiyatlarının mövcudluğu, su təchizatı, enerji təminatı, kadrların ixtisas səviyyəsi, istehlakçıların gəlirləri və s.

b) texnikanın inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun orijinallığı, istehsalın təkili vəziyyəti, fəhlələrin mədəni-texniki səviyyəsi və s.

c) xammal və nəqliyyat amilləri, demografik vəziyyət, iqtisadi-coğrafi amilləri, regionun mənim-sənir-mə vəziyyəti, sosial infrastrukturun inkişaf səviyyəsi, ekoloji vəziyyət, vaxt amili və s.

d) elmi-texniki tərəqqi, istehsalın ictimai təşkili formaları, istehsalın ahəngdar təşkili, istehsalın təkili tipi, istehsal üsulu və s.

e) makroiqtisadi sabitlik, inflyasiya səviyyəsi, məhsulun qiyməti, məəsisənin bazar məcəyyəsi, bazar rəqabəti və s.

Bəlmə: 1201

Ad 1201

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

186. İctimai əmək bölgüsünün formaları hansılardır?

a) fərdi, seriyalı, kütləvi;

b) mətləq, nisbi, inteqrallaşdırılmış;

c) fərdi, texniki, texnoloji;

d) məmumi, xüsusi, fərdi;

e) fiziki, mexaniki, texnoloji.

187. Fərdi əmək büləbş nədir?

a) iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bülənməsidir;

b) sənayenin, kənd təsərrüfatının və bəqə sahələr–rin daxilində məxtəlif məstəqil sahələrin (alt sahə–lə–rin) əmələ gəlməsidir;

c) ılıkənin beynəlxalq bazarlarda bir məhsul ızrə ixtisaslaşmasıdır;

d)) məəssisə miqyasında istehsal fəaliyyətinin məxtəlif nüvləri ızrə tərkib his–sələrinə – sex və istehsal sahələrinə - ayrılmasıdır;

e) məəssisə miqyasında istifadə olunan in–san əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sı–ra funksiya və əməliyyatlar ızrə ılız tərkib hissələrinə parçalan–masıdır.

188. Texniki əmək büləbş nədir?

a) istehsal prosesləri arasında olan texnoloji fərqlərdir;

b) ayrı–ayrı iş yerlərində tətbiq olunan texnika və texnologiyanın fərqli olmasıdır;

c) iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bülənməsidir;

d)) məəssisə miqyasında istifadə olunan in–san əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sı–ra funksiya və əməliyyatlar ızrə ılız tərkib hissələrinə parçalan–masıdır.

e) məəssisə miqyasında istehsal fəaliyyətinin məxtəlif nüvləri ızrə tərkib his–sələrinə – sex və istehsal sahələrinə - ayrılmasıdır;

189. ılımumi əmək büləbş nədir?

- a) iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə birləşməsidir;
- b) ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
- c) istehsal proseslərində məsiri texnika və texnologiyanın tətbiq edilməsidir;
- d) sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində məxtəlif məstəqil sahələrin (alt sahə-lə-rin) əmələ gəlməsidir;
- e) ictimai və ya əxsi tələbatı qəndmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu iəə hər hansı sahənin uyğunlaşdırılmasıdır.

190. İxtisaslaşdırma nədir?

- a) konstruktiv quruluşuna, hazırlanma texnologiyasına və iqtisadi təyinatına görə həmcins məhsul istehsalın məhdud sayda müəssisələrdə tərəkəzləməsidir.
- b) müəssisənin həmiəə eyni məhsul qəndərənlərlə iələməsidir.
- c) müəssisənin həmiəə eyni istehlakçılara xidmət qəstərməsi və məhsul satmasıdır.
- d) müəssisənin nisbətən uzun müddətə məyyən bazar seqmentinə uyğun fəaliyyətidir.
- e) müəssisənin məmkən olan bətn fəaliyyət sferalarına daxil olmasıdır.

191. İxtisaslaşdırma necə meydana çıxır?

- a) istehsalın iri müəssisələrdə cəmlənməsi nəticəsində;
- b) müəssisələrin qəzəşən bəyməsi nəticəsində;
- c) əmək bölgüsünün inkişafı və dərinləməsi nəticəsində;
- d) məxtəlif istehsalların bir müəssisədə birləməsi nəticəsində;
- e) müəssisələr arasında uzunmüddətli təsərrəfat əlaqələrinin yaranması



nəticəsində.

192. Müəssisə miqyasında ixtisaslaşdırma nədir?

a) ictimai və ya əxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün bir sahədə cəmləməsidir;

b) özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə analoq təkil edən, tət-biq sahəsi məhdud olan, istehsalı uzun dövr üçün təkrar-lan-məhsul istehsalının bir müəssisədə tərki-zləməsidir;

c) müəyyən texnoloji əməliyyat-ların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və yerləri arasında bölüşdürülərək cəmlədirilməsidir;

d) eyni adlı məhsulların bazarda satışının yalnız bir müəssisədə cəmləməsidir;

e) özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləməsidir.

193. Müəssisədaxili ixtisaslaşdırma nədir?

a) müəyyən texnoloji əməliyyat-ların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və yerləri arasında bölüşdürülərək cəmlədirilməsidir;

b) ictimai və ya əxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının bir müəssisədə cəmlədirilməsidir;

c) özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləməsidir;

d) istehsal prosesinin və yerlərinin səmərəli və yüksək məhsul-darlıqlı texnika ilə təmin olunmasıdır;

e) özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə analoq təkil edən, istehsalı uzun dövr üçün təkrar-lan-məhsul istehsalının bir müəssisədə cəmlədirilməsidir.

Bölmə: 1202

Ad 1202

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

194. Məəssisə miqyasında ixtisaslaşdırmanın formaları hansılardır?

- a))əəya, hissə və texnoloji mərhələ ızrə;
- b)aqreqat, əəya və istehsal-texniki;
- c)əəya, texniki, mexaniki;
- d)fiziki, aqreqat, texnoloji mərhələ ızrə;
- e)hissə, istehsal-texniki, mexaniki.

195.Əşya formasında ixtisaslaşdırma nədir?

- a)istehlakçıya çatan hazır məhsul istehsalının bir neçə məəssisə arasında bölünməsidir;
- b)məəssisənin əmək predmetinin emalı mərhələlərindən birinin yerinə yetirilməsinə cəlb edilməsidir;
- c)sonradan istehsalda istifadə edilmək və hazır məhsulu dəstləədmək məq-sədilə onun ayrı-ayrı hissələrinin buraxılışının bu və ya digər bir məəssisədə təmərkızləədirilməsidir;
- d))bilavasitə istehlakçıya çatan hazır məhsul istehsalının bu və ya digər bir məəssisədə cəm-ləə-di-rilməsidir;
- e)sonradan istehsalda isti-fadə edilmək və hazır məhsulu dəstləədmək məq-sədilə onun ayrı-ayrı hissələrinin buraxılışının müxtəlif məəssisələr arasında bölünməsidir.

196.Soyuducu istehsalını həyata keçirən zavod hansı formada ixtisaslaşmış sayılır?

a)istehsal-texniki formada

b)hissə formasında

c)əşya formasında

d)texnoloji mərhələ ьzrə

e)avadanlıq formasında

197.Mərkəzlədirilmie tцkmə mьəssisəsinin ixtisaslaşma formasını göstərin.

a)istehsal-texniki formada

b)hissə formasında

c)əşya formasında

d))texnoloji mərhələ ьzrə

e)avadanlıq formasında

198. İxtisaslaşdırma səviyyəsini səciyyəlnədirən gцstəricilər hansılardır?

a)əeya, hissə, texnoloji mərhələnin miqdarı və sayı

b)hissə və məhsulun sahə ьzrə məbləği, sahənin ьmumi sənaye məhsulunda хьsusi zəkisi

c)sənayedə mьstəqil sahələrin sayı; ixtisaslaşmış sahə məhsulunun ümumi istehsaldakı payı, müəssisənin istehsal etdiyi əsas məhsulun ьmumi istehsalda хьsusi zəkisi, nцvь, tipi, цлзьь və modellərin sayı, ixtisaslaşmış müəssisələr və sexlərin ümumi istehsaldakı payı

d)sənaye sahəsinin ьmumi həcmi, sahədəki mьəssisələrin sayı, sahədə ieləyənlərin

orta illik sayı, sahədə əmək haqqı fondu, sahəyə illik vəsait qoyulmuş

e) ixtisaslı fəhlələrin ümumi sayı, ixtisaslaşmış müəssisələrin ümumi sayı, texnoloji mərhələlərin sayı

199. Aşağıdakı göstəricilərdən hansı müəssisədaxili ixtisaslaşma səviyyəsini qiymətləndirmək üçün tətbiq olunur?

a) sahənin müəssisələri tərəfindən buraxılan konstruktiv və texnologiyadan yekcins məmulatların qrupunun miqdarı və növləri;

b) müəssisənin məhsulərinin dəyəri ərzində istehsal etdiyi məhsulun həcmi;

c) müəssisənin təsərrüfat əlaqələrində olduğu müəssisələrin sayı;

d) bir iş yerində çalışan hissə-əmaliyyatların sayı;

e) bir iş yerində ay ərzində istehsal olunan məhsulun həcmi.

200. Aşağıdakılardan hansı istehsalın kooperasiyalaşdırılmasına xas olan cəhətdir?

a) müəssisənin buraxdığı məhsulun bütün detallar, qovşaqlar və hissələri həmin müəssisənin ayrı-ayrı sexlərində istehsal olunur

b) müəssisənin bütün birləşmələri bir-biri ilə texnologiyadan bağlı olmayan məhsullar buraxır

c) məhsulərin istehsalı və satışı bütünlüklə bir müəssisədə cəmlənmişdir

d) eyniadlı məhsul istehsalçıları arasında bazarın bölüşdürülməsi ilə bağlı razılıq olur

e) müəssisə bir məhsulun hazırlanması üçün müxtəlif müəssisələrdən detallar, qovşaqlar, hissə və yarımfabrikat alır;

201. Maşınqayırma zavodu kooperasiyaya daxil olduğu müəssisələrdən pəncərə, radiator, diycəkli yastıq, şin və bəzə hissə və qovşaqlar alır. Bu, kooperativləşdirmənin hansı formasını əks etdirir?

- a) aqreqat ьzrə kooperativləedirmə
- b) əəya ьzrə kooperativləedirmə
- c) istehsal-texniki ьzrə kooperativləedirmə
- d)) hissə ьzrə kooperativləedirmə
- e) texnoloji mərhələ ьzrə ьzrə kooperativləedirmə

БцІмә: 1301

Ad 1301

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

202. Sənayedə kombinələedirmə nədir?

- a) istehsalın daha iri müəssisələrdə təmərkəzləeməsi prosesidir.
- b))) texnoloji və təş–ki–lati baxımdan əlaqəli olan məxtəlif sa–hə–lərə məxsus ayrı–ayrı is–teh–salların vahid istehsal kompleksində birlədiril–mə–si–dir.
- c) birlik və məəssisələrin istehsal etdiyi məhsulların növü, tipi, ölçüsü və modellərin sayının artması prosesidir.
- d) məəssisələrin fəaliyyətlərinin dıvlet tərəfindən əlaqələndirilməsidir.
- e) oxear məhsulları istehsal edən məxtəlif məəssisələrin bir mərkəzdən idarə edilməsidir.

203. Aşağıdakılardan hansı kombinələedirmənin səciyyəvi xьsusiyəti hesab olunur?

- a) istehsal prosesinin yalnız bir müəssisədə bəe verməsi, istehsal olunmuş məhsulların istehlakçıya çatdırılmasında heç bir vasitədən istifadə edilməməsi
- b) istehsal prosesinin mərhələləri arasındakı ahəngdarlı, müəssisələrin

мькiyyэтзисинин еynи еəxs олması, vahid mərkəzlədirilmie idarəetmə sistemi

c)мьxtəlif мьəssisələrin istehsalı olan hissə və qovşaqların bir müəssisədə son məhsul formasında yığılması

d)istehsalın yalnız sifarişlər əsasında olması, sifariş edilmiş məhsulların bir neçə мьəssisə tərəfindən istehsalı

e))мьxtəlif istehsalların birliyi, kombinata daxil olan müəssisələrin texniki-iqtisadi vəhdəti, vahid enerji sistemi və nəqliyyat bazası

204.Əmək predmetlərinin emalının ayrı-ayrı mərhələlərinin birləşdirilməsi xarakterindən asılı olaraq kombinələmənin formaları hansılardır?

a)aqreqat, istehsal-texniki və texnoloji

b))xammalın ardıcıl emalına görə, xammalın kompleks emalına görə, tullantılardan istifadəyə görə

c)əşquli, üfiqi və qarışıq

d)alət, hissə və texnoloji mərhələ əzrə

e)fərdi, seriyalı və kütləvi

205.İstehsallar arasında əlaqələrin xarakterindən asılı olaraq kombinələmənin tipləri hansılardır?

a)aqreqat, istehsal-texniki, texnoloji

b)xammalın ardıcıl emalı, xammalın kompleks emalı, tullantılardan istifadə

c)fərdi, seriyalı, kütləvi

d)alət, hissə və texnoloji mərhələ əzrə

e))şəquli, üfiqi, qarışıq

206. Qarışıq kombinələmə tipi nə vaxt olur?

- a) xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsul, tullan-tılardan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsullar alınanda
- b) xammal ardıcıl emal olunanda
- c) xammal kompleks emal olunanda
- d) məhsulun həm istehsalı, həm də satışı bir müəssisədə cəmləəndə
- e) müxtəlif müəssisələrdə istehsal edilən hissə və qoveaqlar bir müəssisədə hazır məhsul kimi yığılanda

207. Aşağıdakı cəhətlərdən hansı kombinələmə ызын səciyyəvi deyildir?

- a) müxtəlif istehsalların ərazicə birliyi
- b) vahid satış şəbəkəsinin olması
- c) kombinata daxil olan istehsalların texniki-iqtisadi vəhdəti
- d) vahid enerji sistemi
- e) vahid nəqliyyat bazası

208. Aşağıdakı əlamətlərdən hansı kombinələmə müəssisələr ызын səciyyəvi deyil?

- a) texnoloji prosesin bir mərhələsindən digərinə keçid fasiləsiz baş verir
- b) texnoloji prosesin bir mərhələsindən digərinə keçid ən qısa yolla baş verir
- c) istehsallardan birinin nəticəsi digəri üçün başlanğıc olur
- d) istehsallardan birinin məh-su-lu digəri ызын material və ya yarımfabrikat rolun-da çıxış edir
- e) istehsallardan hər birinin məhsulu birbaşa satış bazarlarına çıxarılır

209. Kombinələmənin əsas əerti nədir?

- a) kombinata daxil olan məxtəlif məəssisələr arasında bazarın bölüşdürülməsidir
- b) kombinata daxil olan məxtəlif məəssisələrdə eyni texnoloji avadanlıqlardan istifadə edilməsidir
- c) məxtəlif profilli istehsalların eyni bir məkanda təmərklədirilməsidir
- d) məxtəlif profilli istehsalların eyni bir ölkədə yerlədirilməsidir
- e) eyni bir ərazidə analoji məəssisələrin cəmləndirilməsidir

Bçlmə: 1302

Ad 1302

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

210. Qara metallurgiya kombinatı üçün kombinələmənin hansı forması səciyyəvidir?

- a) xammalın ardıcıl emalı
- b) xammalın kompleks emalı
- c) texnoloji mərhələ bəzə
- d) bəfiqi kombinələdirmə
- e) istehsal-texniki kombinələdirmə

211. Mineral (üzvi) xammalın emalı kombinatları üçün kombinələmənin hansı forması səciyyəvidir?

- a) xammalın ardıcıl emalı



- b) texnoloji mərhələ əzrə
- c) xammalın kompleks emalı
- d) tullantılardan istifadəyə əsaslanan
- e) texniki kombinələdirmə

212. Neftayırma müəssisələri əzın kombinələmənin hansı forması səciyyəvidir?

- a) xammalın ardıcıl emalı
- b) texnoloji mərhələ əzrə
- c) xammalın kompleks emalı
- d) tullantılardan istifadəyə əsaslanan
- e) əaqli kombinələdirmə

213. Əaqli kombinələmənin səciyyəvi xəsusiyyəti nədir?

- a) xammalın ardıcıl olaraq emal edilərək yarımfabrikat və hazır məhsula zəvrilməsini nəzərdə tutur
- b) xammalın kompleks emalını nəzərdə tutur
- c) ayrı-ayrı müəssisələrdə istehsal olunan qovəaq və hissələr bir müəssisədə son məhsul kimi yığılır;
- d) müxtəlif müəssisələrdə istehsal olunan məhsullar bir müəssisə tərəfindən satılır
- e) xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsul, tullantılardan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsullar alınır

214. Azərbaycanca kombinatların yaradılması üçün daha geniş imkanların olduğu sənaye sahəsi hansıdır?

- a) yeyinti sənayesi
- b) ağır metallurjiya
- c) neft-kimya sənayesi
- d) ağac emalı sənayesi
- e) hasilat sənayesi

215. Kombinələdirmə səviyyəsi hansı göstəricilərlə ölçülür?

- a) sənaye sahələri üzrə göstəricilər, ərazi üzrə göstəricilər
- b) texnoloji mərhələ və sahələrin sayı, kombinatda məhsul istehsalının həcmi və onun ümumi istehsalda xüsusi zəkisi; kombinatların işçi heyətinin ümumi istehsal iəzi heyətində xüsusi zəkisi; kombinatların əsas fondlarının dəyəri və ümumi istehsal əsas fondlarında xüsusi çəkisi.
- c) əl ilə idarə olunan universal dəzgahların sayı, xüsusi və ixtisaslaşdırılmış dəzgahların sayı, universal yarımavtomat və avtomat dəzgahların sayı, aqreqat dəzgahların dəyəri və bunların dəzgah parkının ümumi dəyərləridə xüsusi zəkisi
- d) əməyin mexanikləmə səviyyəsi, fəhlələrin ümumi sayı, müəssisələrin sayı
- e) kombinatların istehsal etdiyi məhsulların sayı, dəyəri, ixracdakı payı, əməyin texniki silahlanması səviyyəsi.

216. Aşağıdakı göstəricilərin hansından kombinələmənin səviyyəsini qiymətləndirmək üçün istifadə edilir?

- a) kombinatda bir ic yerinə dəyən hissə-əməliyyatların sayı
- b) kombinatla kooperasiya əlaqələrinə girmə müəssisələrin sayı
- c) kombinatın müəyyən dövrdə əldə etdiyi mənfəət
- d) kombinatın müəssisələrində olan avadanlıqların orta gücü

e))kombinatlarda birləşdirilən texnoloji mərhələ və sahələrin sayı

217.Aşağıdakılardan hansı kombinələdirmənin iqtisadi səmərəliliyini xarakterizə edir?

a))xammal və materialların daşınma xərclərinə ciddi qənaət olunur

b)idarəetmənin çevikliyi artır

c)məhsulun rəqabət qabiliyyəti yüksəlir

d)məhsulların satış sürəti artır

e)avadanlıqların boşdayanma halları azalır

Builmə: 1401

Ad 1401

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

218.Məəsisədə idarəetmə nədir?

a))qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurs-la-rı-nın sərfi ilə nail olmağa yönəldilmə idarə-et-mə subyekti ilə isteh-sal heyətinin birgə həyata keçirdikləri tədbirlər sistemin-dən iba-rət-dir.

b))qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurs-la-rı-nın sərfi ilə nail olmağa yönəldilmə dıvlət idarəetmə orqanlarının birgə həyata keçirdikləri tədbirlər sistemin-dən iba-rət-dir;

c))qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurs-la-rı-nın sərfi ilə nail olmağa yönəldilmə dıvlət tənizləmə orqanlarının birgə həyata keçirdikləri tədbirlər sistemin-dən iba-rət-dir;

d) qarşıya qoyulan məqsədlərə lazımı müddətdə, minimum maddi və əmək resursları ilə nail olmağa yönəldilmiş tədbirlərin qiymətləndirilməsi sistemi-dir;

e) qarşıya qoyulan məqsədlərə yönəldilən lisenziyalaşdırma sistemidir.

219. Məəsisələrdə idarəetmə funksiyaları hansılardır?

a) istehsal, məbadilə, istehlak;

b) planlaşdırma, təkiletmə, koordinasiya;

c) idarəetmədə əmək bülgəсы, təkbaşınaçılıq, korporativ əhval-ruhiyyəsi;

d) inzibati, iqtisadi, sosial-psixoloji;

e) xətti, funksional, xətti-funksional.

220. İdarəetmənin metodları hansılardır?

a) inzibati, iqtisadi, sosial-psixoloji;

b) inzibati, psixoloji, təşkilatı;

c) iqtisadi, təşkilatı, sosial-psixoloji;

d) maddi-texniki, təkilati, iqtisadi;

e) iqtisadi; texnoloji, operativ;

221. İdarəetmə prinsiplərinə aid deyil:

a) idarəetmədə əmək bülgəсы;

b) Təkbaşınaçılıq;

c) Ədalət prinsipi;

d)Təəbbüskarlıq;

e))koordinasiya.

222.İdarəetmənin funksiyası olan planlaşdırmanın mərhələlərinə aşağıdakılardan hansı aiddir?

a)matris sxemi;

b)koordinasiya;

c)Təəbbüskarlıq;

d))məqsədlərin məəyyən edilməsi;

e)lisenziyalaşdırma.

223.Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aid deyil?

a)intizam prinsipi;

b))ahəngdarlıq prinsipi;

c)qayda prinsipi;

d)ədalət prinsipi;

e)istiqamətlərin vəhdəti prinsipi.

224. Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aiddir?

a)avtomatlaşdırma və mexanikləədmə prinsipi;

b))səlahiyyət və məsuliyyət prinsipi;

c)dəxzətlilik prinsipi;

d)ahəngdarlıq prinsipi;

e)paralellik prinsipi.

225. Məəssisədə idarəetmə prosesinin mərhələləri hansıdır?

- a)proqnozlaşdırma, təkil etmə, tənzimləmə;
- b))planlaşdırma, planların reallaşdırılması və nəzarət;
- c)təkil, idarəetmə, tənzimləmə;
- d)planlaşdırma, proqnozlaşdırma, tənzimləmə
- e)təkil etmə, stimullaşdırma, nəzarət.

226.İdarəetmə sistemi nədir?

- a)idarəetmə məqsədlərinin məcmusu, investisiya qoyulmuş prosesidir;
- b)idarəetmə metodları və funksiyalarının məcmusu, istehsalın təkili prinsipləridir;
- c)idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur;
- d)məəssisədə idarəetmənin təkili quruluşunu xarakterizə edir, kadrların tərkibini göstərir;
- e)idarə aparatında çalışan işçilərin məcmusudur.

Builmə: 1402

Ad 1402

Suallardan 5

Maksimal faiz 5

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

227. İdarəetmə aparatının ən geniş yayılmış sxemi hansıdır?

- a) xətti;
- b) funksional;
- c) xətti-funksional;
- d) matris sxemi;
- e) məqsədli-proqram.

228. İdarəetmədə qəşiyə qoyulan məqsədlər hansı tələbə cavab verməyə bilər?

- a) məqsədlərin uzlaşması, vəhdətdə olması və bir-birinə zidd olmaması;
- b) real olması (yerinə yetirilməsinin mümkün olması);
- c) təhcizatçıların mənafeyinə tabe olması;
- d) icracılar üçün aydın olması;
- e) çevik olması.

229. Bunlardan hansı müəssisənin idarəetmə mexanizminə aid olunmur?

- a) idarəetmə prinsipləri və funksiyaları;
- b) idarəetmənin funksional quruluşu;
- c) istehsal fəaliyyətinin lisenziyalaşdırılması;
- d) iqtisadi və hüquqi qanunlar və məhdudiyyətlər;
- e) məlumatlar və onların işlənmə usulları.

230. İdarəetmənin hansı prinsipinə görə icraçı cox yerdən deyil, özünün tabe olduğu şəxsdən əmr almalıdır?

- a) İdarəetmədə əmək bölgüsü prinsipi;
- b) Səlahiyyət və məsuliyyət prinsipi;
- c) Təkbəşinaçılıq prinsipi;
- d) İntizam prinsipi;
- e) İstiqamətlərin vəhdəti prinsipi.

231. İdarəetmənin hansı prinsipinə görə icilər və maddi resurslar lazım olan vaxtda öz yerlərində olmalıdırlar?

- a) İntizam prinsipi;
- b) Mərkəzləndirmə prinsipi;
- c) Ədalət prinsipi;
- d) Səlahiyyət və məsuliyyət prinsipi;
- e) Qayda prinsipi.

Builmə: 1501

Ad 1501

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

232. Plan nədir?

- a) məqsədi, məzmunu, həcmi, metodları, ardıcılığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan ic və tapşırıqların məcmusunu özündə əks etdirən sənəddir;
- b) müəssisənin inkişafı üçün zəruri olan sənədlərin məjmusudur;



c)uzun müddət üçün müəyyən edilmə, rəqabət üstünlüklərinin və səmərəliliyin artırılması əsasında stabil iqtisadi göstəricilərə və bu göstəricilərin artımına nail olmağa imkan verən istiqamətlərin, fəaliyyət qaydaları və normalarının, idarəetmə funksiyalarının məcmusudur;

d)dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin, icra sənədlərinin məcmusudur;

e)perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mulahizə və tövsiyələrin məcmusudur.

233. Proqram nədir?

a)proqramda öz əksini tapan tədbirlərin rəvan, bir qaydada realizə olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan konkret və kompleks tədbirlər sistemidir;

b))dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin məcmusudur;

c)strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mulahizə və tövsiyələrin məcmusudur;

d)məqsədlərin müəyyən edilməsi, problemin təhlili, proqnozlaşdırma, alternativ variantların müəyyən olunması, qəbul edilmə qərarların qiymətləndirilməsi, investisiya qoyuluşlarının həyata keçirilməsi mərhələlərini əhatə edən fəaliyyət növüdür.

e)elmi cəhətdən formalaşdırılan biliklər sistemi və habelə ictimai həyatın bütün sahələrinin şüurlu nizamlanmasına yönəldilmə fəaliyyət növüdür;

234.Proqnoz nədir?

a))perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, üstünlük veriləcək sahələrin inkişaf istiqamətlərinə, strateji məqsədlərə

nail olmaq ucun qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mulahizə və tövsiyələrin məcmusudur;

b)idarə olunan obyektin qarşısında duran vəzifələrin müəyyən edilmə muddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə yönəldilmə idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcılıqla yerinə yetirilən müxtəlif xarakterli əmək və maşın əməliyyatlarının məcmusudur;

c)yalnız sənaye müəssisələrinə aid olan idarəetmə funksiyası olmaqla, sexlərin istehsal etməli olduğu məhsulların adları və natural göstəricilərinin məcmusudur;

d)istehsal müəssisəsinin öz gücünü və bazarda bəe verən tələb və təklifi tam əkdilə hesablayaraq, öz qarşısına elmi əsası olan məqsəd qoyub və buna məqsədə nail olma mərhələlərini müəyyənledirməklə onların nə vaxt və necə yerinə yetirilməsinin sənədlədirilməsidir;

e)idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur.

235.Aşağıdakılardan hansı müəssisənin fəaliyyətinin planlaşdırılması prinsiplərinə aid olunmur?

a))paralellik prinsipi;

b)komplekslik prinsipi;

c)stabillik prinsipi;

d)qənaətlilik prinsipi;

e)prioritetlərin müəyyən olunması prinsipi;

236.Aşağıdakı əlamətlərdən hansından planların novlərini təsniflədirərkən istifadə edilmir?

a)əhatə etdiyi dövrə görə;

- b) funksional baxımdan;
- c) istehsalın həcminə görə;
- d) idarəetmə iyerarxiyasına görə;
- e) planlaşdırma iyerarxiyasına görə.

237. Aşağıdakılardan hansı müəssisədə planlaşdırmanın metodlarına aid deyil?

- a) "Nail olunmuş səviyyədə" planlaşdırma;
- b) iqtisadi-statistik metodlar;
- c) təcrübə-eksperimental metodu;
- d) normativ metod;
- e) balans metodu.

238. İstehsal proqramının dəyər göstəricisi hansıdır?

- a) əmtəəlik məhsul;
- b) 1 manatlıq əmtəəlik məhsula cəkilən xərc;
- c) əsas istehsal fondlarının tərkibi;
- d) dövriyyə vəsaitlərinin dəyəri;
- e) məhsulun maya dəyəri.

239. Aşağıdakılardan hansı müəssisənin inkişaf planının bəlmələrinə aid deyil?

- a) investisiya və yeni texnikanın tətbiqi planı;
- b) əmək haqqı və kadrlar planı;
- c) sığorta işinin planı;

d)məhsulun istehsalı və reallaşdırılması planı;

e)əmək kollektivinin sosial inkişaf planı.

240.Planlaşdırmanın iyerarxiyası əlaməti bəzə planlar hansı növlərə ayrılır?

a)inzibati, iqtisadi, sosial-iqtisadi planlar;

b)plan, proqram, proqnoz;

c)satış, istehsal, maddi-texniki təminat planlar;

d))strateji, taktiki, operativ planlar;

e)qısamüddətli, ortamüddətli, uzunmüddətli planlar.

Bülmə: 1502

Ad 1502

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

241. Umumi məhsulun həcmi necə hesablanır?

a)əmtəəlik məhsul ustə gəl ilinin əvvəli ucun hazır məhsul qalığı çıxılsın ilinin axırı ucun hazır məhsul qalığı reallaşdırılmış məhsul kimi;

b)reallaşdırılmış məhsul ustə gəl ilinin axırı ucun bitməmiş istehsal qalığının çıxılsın ilinin əvvəli ucun bitməmiş istehsal qalığı kimi;

c)plan ilinin axırı ucun hazır məhsul qalığı kimi;

d)əmtəəlik məhsul ustə gəl ilinin əvvəli ucun bitməmiş istehsal qalığının çıxılsın ilinin axırı üçün bitməmiş istehsal qalığı kimi;

e))əmtəəlik məhsul ustə gəl ilinin axırı ucun bitməmiş istehsal qalığının çıxılsın ilinin

Əvvəli ucun bitməmiş istehsal qalığı kimi.

242.İstehsal proqramının natural göstəricisi hansıdır?

- a)əmtəəlik məhsul;
- b)umumi məhsul;
- c)reallaşdırılmış məhsul;
- d)məhsulun nomenklaturası;
- e)xalis məhsul;

243.Planlaşdırmanın iyerarxiyası əlamətinə görə planlar hansı novlərə bolunur?

- a)taktiki, analitik, operativ;
- b))strateji, taktiki, operativ;
- c)taktiki, funksional, strateji;
- d)funksional, analitik, cevik;
- e)strateji, direktiv, indikativ.

244.Muəssisədə normaların işlənilib hazırlanmasında aşağıdakı hansı metodlardan istifadə olunur?

- a)qənaətli, kompleks və funksional;
- b)analitik-hesablama, funksional və qənaətli;
- c)iqtisadi, texnologici və operativ;
- d))məmulat üzrə, hissə üzrə və oxşarlığa görə hesablama metodları;
- e)analitik-hesablama, təcrubi-eksperimental və statistik.

245. Muəssisələrdə istehsal proqramının əsaslandırılmasında əsasən aşağıdakı göstəricilərin hansından istifadə olunur?

- a)giriş istehsal gücündən;

- b))orta illik istehsal gücündən;
- c)cıxış istehsal gücündən;
- d)rentabellik normasından;
- e)rentabellik indeksindən;

246.Aşağıdakılardan hansı müəssisənin maliyyə planında nəzərə alınmır?

- a)müəssisənin pul mədaxili;
- b)müəssisənin pul məxarici;
- c)budcə ilə hesablaşmalar;
- d))fondveriminin planlaşdırılması;
- e)bank və digər subyektlərlə hesablaşmalar.

247.Aşağıdakılardan hansı müəssisənin inkişaf planının əsas bəlməsi olan «İstehsalın iqtisadi səmərəliliyinin artırılması» planında nəzərə alınmır?

- a)kadrlardan istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
- b)əsas fondlardan istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
- c))ayrı-ayrı məhsulların istehsalı üzrə tapşırıqlar;
- d)dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
- e)investisiya qoyuluşlarından istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;

248.Aşağıdakılardan hansı planlaşdırmanın metodlarına aiddir?

- a)iqtisadi təhlil metodu;
- b)funksional metod;

- c) inzibati metod;
- d) sosial-psixoloji metod;
- e)) normativ metod.

249. Maliyyə planında:

- a) ayrı-ayrı məhsul novlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
- b) icilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
- c) planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
- d) müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini üzrə əks etdirir;
- e)) müəssisənin pul mədaxili və məxaricini, budcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir.

Bülmə: 1601

Ad 1601

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

250. Əsaslı vəsait qoyulmasının texnoloji quruluşu nədir?

- a)) layihələndirməyə, avadanlıqların alınmasına, tikinti quraşdırma işlərinə cəkilən hər bir xərcin ümumi əsaslı vəsait qoyulmasında xüsusi cəkiləridir;

b) iqtisadiyyatda həyata keçirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı maliyyələmə mənbələrinin xüsusi zəkiləridir;

c) yeni tikintiyə, mövcud güjlərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki jəhətdən silahlandırılmasına çəkilən xərjlərin əsaslı vəsait qoyulueunun ʘmumi məbləğində xüsusi zəkiləridir;

d) iqtisadiyyatda həyata keçirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı sahə xərclərin xüsusi cəkiləridir;

e) iqtisadiyyatda həyata keçirilən əsaslı vəsait qoyulueunda ayrı-ayrı regionların xüsusi çəkiləridir.

251. Əsaslı vəsait qoyulueunun tərkibi hansı xərclərdən ibarətdir?

a) təkrar istehsal, texnoloji, cari və s. xərclər;

b) tikinti-quraşdırma avadanlıq, alət və inventarların alınması, geoloji kəfiyyat, torpaq alma, kadr hazırlama, idarə heyətinin saxlanması xərcləri;

c) müəssisələrin genişləndirilməsi, yenidənqurulması, texnika ilə silahlanması, təhcizat və satış xərcləri;

d) sənaye, kənd təsərrufatı, tikinti, nəqliyyat, rabitə və ticarət xərcləri;

e) texnoloji təkmilləedirmələr və yeni məhsul istehsalı xərcləri, məhsul satışı xərcləri.

252. Əsaslı vəsait qoyulueunun səmərəlilik göstəriciləri hansılardır?

a) investisiya qoyuluşunun geri qaytarılma müddəti, xalis cari dəyər

b) investisiya qoyuluşlarının həcmi, investisiya riski

c) daxili rentabellik norması, risklərin gozlənilən səviyyəsi

d) bazarın potensial həcmi, risklərin gozlənilən faizi

e) bazarın real həcmi, daxili mənfəət norması



253. Birbaea investisiya:

- a)) muəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaea təsir etmək imkanı verir;
- b)) muəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaea təsir etmək imkanı vermir;
- c)) istiqrazların alınmasına yönəldilir;
- d)) veksellərin alınmasına yönəldilir;
- e)) imtiyazlı səhmlərin alınmasına yönəldilir;

254. Aşağıdakılardan hansı investisiya fəaliyyətinin obyektinə ola bilər?

- a)) yeni yaradılmış və ya modernilədirilmiş əsas fondlar, qiymətli kağızlar, mulkiyyət hüququ və əqli mulkiyyət hüququ
- b)) əsaslı təmir, cari təmir, avadanlıqların alınmasına cəkilən xərclər, binaların tikintisi
- c)) əsas fondlarının yenilədirilməsi, dövruyyə fondlarının alınması, istehsalın genişləndirilməsi, məhsul satışı
- d)) yeni tikinti, istehsalın modernizasiyası, vergi xərcləri, muəssisənin qurlueunun dəyişdirilməsi
- e)) işçilərin əmək haqqı, kadrların yenidən hazırlanması, əsas fondların təkrar istehsalı, muəssisənin qurlueunun dəyişdirilməsi

255. İstehsal investisiyası (istehsala investisiya) nəzərdə tutur:

- a)) məhsulun istehsalına və reallaşdırmasına cəkilən cari xərclərini
- b)) xammal və materialların alınması xərclərini
- c)) işçilərin əmək haqqını
- d)) avadanlıqların alınması və quraşdırılması xərclərini

e) əsas fondların cari təmiri xərclərini

256. İntestisiya kimi sahibkarlıq obyektlərinə nə qoyula bilməz?

a) pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və bəqə qiymətli kağızlar;

b) iecı quvvəsi, muvinətlər və bank lisenziyası;

c) daşınan və daşınmaz əmlak;

d) muvafiq qaydada rəsmilədirilmie elmi-təcrubi və digər intellektual sərvətlər;

e) bu və ya digər istehsal novunun təkili ucun zəruri olan, anjaq patentlədirilməmie, texniki sənədlədirilmə, vərdie və istehsalat təjrübəsi kimi tərtib edilmie texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu;

257. Verilənlərdən hansı investisiyanın subyektinə aid deyil?

a) ielərin icracıları (podratcılar);

b) investisiya fəaliyyətindən istifadə edənlər;

c) əmtəələr, avadanlıq və layihə məhsullarını təqdim edənlər;

d) məqsədli pul yatırımları;

e) banklar, sığorta şirkətləri və vasitəci təşkilatlardır.

258. Real investisiya nədir?

a) investisiya portfelinin formalaşdırılması ucun qiymətli kağızların alınması ilə əlaqədər uzunmuddətli vəsait qoyulueudur;

b) qiymətli kağızların alınmasına və dovriyyə vəsaitlərinin formalaşdırılması ilə əlaqədər layihələrə uzunmuddətli vəsait qoyulueudur;

c) əmək haqqının ödənilməsinə yönəldilmiş uzunmüddətli investisiya qoyulmuşdur;

d) birləşmə və portfəl investisiyaların cəminə bərabərdir;

e) əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə uzunmüddətli vəsait qoyulmuşdur.

Bu cümlə: 1701

Ad 1701

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

259. Aşağıdakı əlamətlərdən hansı müəssisənin innovasiya fəaliyyətini bilavasitə səciyyələndirmir?

a) yeni orijinal ideyanın reallaşdırılması və hazır məhsul əklində bazara çıxarılması;

b) yeni satış bazarlarının və yeni satış usullarının tapılması;

c) yeni idarəetmə usullarının tətbiqi;

d) istehlakçıların istəklərinin öyrənilməsi sahəsində tədqiqatlar;

e) müəssisənin operativ istehsal fəaliyyətinin planlaşdırılması;

260. İntelektual mülkiyyətə nə daxildir?

a) kəflər, ixtiralar, mal və xidmətlər, modellər, nəzəriyyələr, informasiya məhsulları, inventarlar;

b) kəflər, ixtiralar, lisenziyalar, mülkiyyət hüquqları, modellər, nəzəriyyələr, informasiya məhsulları, avadanlıqlar;

c) kəflər, ixtiralar, konsepsiyalar, sənaye məhsulları, xidmətlər, informasiya

məhsulları (proqram məhsulları, radio və teleproqramlar), texnika;

d))kəflər, ixtiralar, konsepsiyalar, modellər, nəzəriyyələr, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), incəsənət əsərləri;

e)kəflər, ixtiralar, konsepsiyalar, modellər, nəzəriyyələr, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), məiət xidməti, lisenziyalar;

261.Aşağıdakı mulahizələrdən hansı biri elmi-texniki tərəqqi ilə innovasiya arasında əlaqəni daha dolğun əks etdirir?

a))İnnovasiya – elmi-texniki tərəqqinin potensial imkanlarının yeni məhsul və texnologiyalarda öz əksini tapan real elmi-texniki nailiyyətlərə cevrilməsini əks etdirir;

b)İnnovasiya elə elmi-texniki tərəqqinin özüdür;

c)İnnovasiya – elmi-texniki tərəqqinin ilkin mərhələsidir;

d)İnnovasiya - fundamental tədqiqatlarının bazara çıxarılması və stılmasıdır;

e)İnnovasiya həm elmi-texniki tərəqqini, həm də marketinq fəaliyyətini birlədirir;

262. Texnoloji parametrlərindən asılı olaraq innovasiyalar aşağıdakı kimi qruplaşdırılır:

a)idarəetmə və texnoloji innovasiyalar;

b)iqtsadi və təkilati innovasiyalar;

c)məhsul və proses innovasiyaları;

d)məhsul və əməliyyat innovasiyaları;

e)təkilati və proses innovasiyalar;

263.Aşağıdakılardan hansını innovasiya proseslərinin idarə olunmasının daha vacib məsələsi hesab etmək olar:

a) yeniliyin texnoloji potensialının onun iqtisadi potensialına uyğunlaşdırılmasının təmin edilməsini;

b) yeniliyin iqtisadi potensialının onun texnoloji potensialına uyğunlaşdırılmasının təmin edilməsini;

c) yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının yaradılması;

d) yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının optimal uzlaşdırılmasının təmin edilməsi;

e) yeniliyin texnoloji potensialının reallaşdırılması üçün onun iqtisadi potensialının yaradılması.

264. Aşağıdakı fəaliyyətlərdən hansı biri müəssisənin innovasiya fəaliyyətinə aid edilə bilməz?

a) iqtisadi dövriyyədə reallaşdırılacaq yeni yaxud təkmillədirilmə məhsulun və ya texnoloji prosesin yaradılmasına istiqamətlənmiş elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji ieləmələrin yerinə yetirilməsi;

b) innovasiya infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;

c) intellektual mulkiyyət obyektlərinə və məxfi elmi və texnoloji informasiyaya hüquqların əldə edilməsi, qorunması və qorunması;

d) yeni proseslərin, məhsulların və məmulatların sınağının lisenziyalaşdırılması;

e) istehsalın texnoloji cəhətdən yenidən təchiz edilməsinin və hazırlığının həyata keçirilməsi;

265. Aşağıdakılardan hansı müəssisənin innovasiya fəaliyyətinin maliyyələndirilməsi mənbəyi rolunda çıxış edə bilməz?

a) müəssisənin sərəncamında qalan mənfəət;

b) müəssisənin təsisçilərinin verdiyi vəsait;

- c)muəssisənin ehtiyat fondunun vəsaiti;
- d))muəssisənin əmək haqqı fondunun vəsaiti;
- e)muəssisənin cəlb etdiyi borc vəsaitləri;

266. Yeniliklərin tətbiqində özəl eirkətlərin son məqsədi:

- a)satış bazarlarını genişləndirməkdir;
- b)məhsulun keyfiyyətini yüksəltməkdir;
- c))öz mənfəətini artırmaqdır;
- d)istehlakçıların tələbatını daha dolğun ödəməkdir;
- e)rəqabət qabiliyyətini artırmaqdır;

267.Patent nədir?

- a))ixtiraya muəllifliyi təsdiq edən və sahibinə bu ixtira ilə bağlı müstəsna hüquqlar verən sənəddir;
- b)məhsulun keyfiyyətini təsdiq edən sənəddir;
- c)məhsulun qiyyəni və ya təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənəddir;
- d)muəssisənin sahibkarlıq fəaliyyətlə məşğul olmasına isazə verildiyini təsdiq edən sənəddir;
- e)muəssisənin dovlət qeydiyyatına alındığını təsdiq edən qeydiyyat əhadətnaməsidir;

Buİmə: 1801

Ad 1801

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

268.Məhsulun keyfiyyəti:

- a)məhsulun təyinatına müvafiq istifadə edildiyini güstərən və istifadə səmərəliliyinin yüksəldilməsi imkanlarını müəyyən edən xassələrin məcmusudur
- b))məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən üzvəməxsus xassələrin məcmusudur
- c)məhsulun təyinatına müvafiq istifadə edildiyini güstərən və materialtutumunun aşağı salınması imkanlarını müəyyən edən xassələrin məcmusudur
- d)məhsulun qiymətini müəyyən etməklə onun istehsalının rentabelliğini qiymətləndirməyə imkan verən güstəricilərin məcmusudur
- e)məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən və yalnız istehsalçı üçün əhəmiyyətli olan xassələrin məcmusudur

269.Məhsulun rəqabətqabiliyyəti:

- a)yalnız onun qiyməti ilə müəyyən olunur
- b)dovriyyə və tədavul fondları istifadə güstərijiləri ilə müəyyən olunur
- c)reallaşdırılmaya çəkilən xərjlərin həmi ilə müəyyən olunur.
- d)onun öz təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən, üzvəməxsus xassələrin məcmusu ilə müəyyən olunur
- e))alijların müəyyən qrupu üzvə maraq kəsb edən və onların müəyyən tələbatlarının ödənilməsini təmin edən xassələrin məcmusu ilə müəyyən olunur

270.Sertifikasiya:

- a)məhsullar ucun norma, qayda və xarakteristikaları müəyyənlədirən fəaliyyətdir
- b))məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə javab verməsini sınaqdan keçirilməsidir
- c)məhsulların istehsalı üçün məsrəf normalarının işlənilib hazırlanmasına yönəldilmie fəaliyyətdir
- d)məhsulların istehsalı üçün müəyyən edilmie normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmie fəaliyyətdir
- e)məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eynilədirilməsinə yönəldilmie fəaliyyətdir

271. Standartlaşdırma:

- a)məhsulların istehsalı üçün müəyyən edilmie normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmie fəaliyyətdir
- b)məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə javab verməsini sınaqdan keçirilməsidir
- c)məhsulların istehsalı üçün məsrəf normalarının işlənilib hazırlanmasına yönəldilmie fəaliyyətdir
- d))normaların işlənilib hazırlanması (yaradılması) üzrə fəaliyyətdir
- e)məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eynilədirilməsinə yönəldilmie fəaliyyətdir

272. Aşağıdakılardan hansı məhsulun keyfiyyəti gıstəricilərinə aid deyil?

- a)texnolojilik göstərijiləri
- b)məhsulun nəql onunma qabiliyyəti
- c))məhsulun maya dəyəri
- d)məhsulun estetik göstəriciləri



e) standartlaşdırma və eyniləndirmə (unifikasiya) güstəriciləri

273. Əhəmiyyəti, tətbiq miqyası və məsuliyyət dərəcəsinə görə standartlar hansı növlərə bəzələnir?

- a) məhsul, xidmət, sənaye, ticarət standartlarına
- b) beynəlxalq, regional, dövlətlərarası, milli standartlara
- c) müəssisədaxili, müəsisələrarası, sahə, milli standartlara
- d) material, hazır məhsul, xidmət standartlarına
- e) analitik, ekperimental, statistik standartlara

274. Məhsulun keyfiyyəti:

- a) satış zamanı formalaşır
- b) bazarda formalaşır
- c) istehsal prosesində formalaşır
- d) məhsula servis prosesində formalaşır
- e) tədavul prosesində formalaşır

275. Aşağıdakılardan hansı məhsulun keyfiyyəti standartlarının növlərinə aid deyil?

- a) beynəlxalq standartlar;
- b) regional standartlar;
- c) dövlətlərarası standartlar;
- d) muhasibat standartları;
- e) milli standartlar.

276.Məhsulun keyfiyyətinin yüksəldilməsi:

- a)təklifin azlması deməkdir
- b)məhsulların istehsalının faktiki həcmnin artması deməkdir
- c)iecilərin sayının ixtisar edilməsi deməkdir
- d)məhsulların sayının kəmiyyətcə nisbi mənada azalması deməkdir
- e)məhsulların sayının kəmiyyətcə nisbi mənada artırılması deməkdir

Builmə: 1901

Ad 1901

Suallardan 7

Maksimal faiz 7

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

277.Aşağıdakılardan hansı muəssisənin qiymət siyasətinin koməyi ilə nail olmaq istədiyi məqsədlərə aid olunmur?

- a)Mənfəətin maksimumlaşdırılması
- b)Muəssisənin likvidliyinin (odəməqabiliyyətinin) təmin olunması məqsədi
- c)Muəssisənin bazarda öz satış payını artırması məqsədi
- d)İşçilərin sayının azaldılmasına nail olmaq məqsədi
- e)Bazarda muəssisənin stabil mövqeyinin saxlanması məqsədi

278. Muəssisədə qiymətqoymanın metoduna aiddir:

- a)analitik

b) müəahidə

c) orta xərclər üstəgəl mənfəət

d) maya dəyəri üstəgəl əmək haqqı

e) sex maya dəyəri üstəgəl umumzavod xərcləri

279. Qiymət funksiyalarına aiddir:

a) ucot, stimullaşdırma və nəzarət

b) analitik, müəahidə və eksperimental

c) nəzarət, stimullaşdırma və bəlgə

d) ucot, stimullaşdırma və bəlgə

e) stimullaşdırma, bölgü və tənzimləmə

280. Müəssisə öz məhsuluna qiymət müəyyən edərkən aşağıdakı amillərdən hansını nəzərə almalıdır?

a) məhsulun maya dəyərini

b) iecilərin rəyini

c) əsas fondların mənəvi kəhənməsini

d) təhciztçilərin etibarlılığını

e) hazır məsul anbarının həcmi

281. Məhsuluna qiymətinə hansı amil təsir etmir?

a) məhsulun maya dəyəri

b) məhsulun əvəzedicilərinin qiyməti

c)inflasiyanın səviyyəsi

d)analoji məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları

e))hazır məsul anbarının həcmi

282. Qiymətlərin novlərinə aid deyil?

a)topdansatış qiyməti

b)tikinti məhsuluna qiymət

c)nəqliyyat tarifləri

d))qarışıq qiymətlər

e)pərakəndəsətış qiymətləri

283. Oliqopolik sahə:

a)təbii inhisarın mövcud olduğu sahədir

b))nisbətən az sayda müəssisənin əmtəə və xidmətlər bazarında hakimlik etdiyi sahədir

c)eyni olmayan, lakin oxşar məhsullar istehsal edən nisbətən çoxlu sayda müəssisələrin mövcud olduğu sahədir

d)standart və ya eynicinsli məhsullar istehsal edən çoxlu sayda müəssisələrin mövcud olduğu sahədir

e)muəyyən məhsul istehsal edən və xidmət göstərən bir müəssisənin mövcud olduğu sahədir

Builmə: 2001

Ad 2001

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

284. Muəssisədə cəlb edilmiş maliyyə resurslarının formalaşması mənbələrinə aşağıdakılardan hansı aid deyil?

- a) bank kreditləri
- b) kreditor borcları
- c) ehtiyat kapitalı
- d) istiqrazların və bəqə borc qiymətli kağızların satışından daxil olan vəsaitlər
- e) borc vəsaitləri

285. Muəssisədə xüsusi maliyyə resurslarının formalaşması mənbələrinə aşağıdakılardan hansı aiddir?

- a) istiqrazların satışından daxil olan vəsaitlər
- b) kreditor borjları
- c) bank kreditləri
- d) səhmlərin satışından daxil olan vəsaitlər
- e) muəssisənin əmək haqqı üzrə borc öhdəlikləri

286. Muəssisədə xüsusi maliyyə resurslarının formalaşması mənbələrinə aşağıdakılardan hansı aid deyil?

- a) əlavə kapital
- b) yığılmış mənfəət
- c) ehtiyat kapitalı
- d) mulkiyyətçi tərəfindən verilən kapital
- e) istiqrazların satışından daxil olan vəsaitlər

287. Nizamnamə kapitalının (fondunun) həcmi:

- a) dövlət qeydiyyatına alındıqdan sonra müəyyən edilir
- b) dövlət qeydiyyatına alınarkən müəyyən edilir
- c) müəssisə fəaliyyət göstərərkən onun rəhbərliyi tərəfindən müəyyən edilir
- d) vergi orqanı tərəfindən müəyyən edilir
- e) Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir

288. Muəssisənin maliyyəsinin funksiyaları hansıdır?

- a) vergidəmə, əlavə maliyyələndirmə mənbələrinin ümumi əkildə qiymətləndirilməsi, tələb olunan maliyyə resurslarının həjmi, kredit alma imkanlarının təhlili
- b) ümumi maliyyə təhlili və planlaşdırılması, muəssisənin maliyyə resursları ilə təmin edilməsi, maliyyə resurslarının bölgüsü
- c) dövriyyə vəsaitlərinin optimallığı, ümumi maliyyə təhlili
- d) muəssisənin istehsal potensialının formalaşdırılması və artırılması, onun optimal strukturunun təmin edilməsi, cari maliyyə-təsərrüfat fəaliyyətinin əmin edilməsi
- e) ümumi maliyyə təhlili, tələbolunan maliyyə resurslarının təhlili və planlaşdırılması

289. Muəssisələrinin xüsusi vəsaitlərinin formalaşdırılması mənbələri hansılardır?

- a) məqsədli maliyyələmə, bölünməyən mənfəət, yığım fondları
- b) əlavə kapital, nizamnamə kapitalı
- c) mulkiyyətçi kapitalı, müəssisə tərəfindən yaradılmış ehtiyatlar
- d) ehtiyat kapitalı, bank borcları, ianə və yardımlar

e) nizamnamə kapitalı, əlavə kapital, uzunmüddətli borjlar, qısamüddətli borjlar

290. Aşağıdakılardan hansı muəssisənin xüsusi vəsaitlərinin formalaşdırılması mənbələrinə aid deyil?

a) mənfəət

b) amortizasiya ayırmaları

c) kreditör borcları

d) səhm buraxılışından daxil olan vəsaitlər

e) nizamnamə kapitalı

291. Muəssisənin balansının passiv hissəsi nəyi göstərir?

a) muəssisənin əmlakının tərkibini;

b) muəssisənin əmlakının yaranma mənbəyini;

c) muəssisənin mənfəətinin bölgüsü qaydalarını;

d) muəssisənin icilərinin və avadanlıqlarının sayını;

e) muəssisənin pul vəsaitlərini.

Bülmə: 2101

Ad 2101

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

292. Muəssisənin xarici iqtisadi fəaliyyətində əsas tutduğu məqsədlərə nə daxildir?

- a) nizamnamə fondunun azaldılması
- b) icilərin əmək haqqının yüksəldilməsi
- c) əsas fondların ekstensiv istifadə əmsalının artırılması
- d) təchizat və satış mənbələrinin diversifikasiyası
- e) müəssisənin əmək haqqı üzrə borclarının azaldılması

293. Müəssisənin xarici iqtisadi fəaliyyətində əsas tutduğu məqsədlərə aşağıdakılardan hansı daxil deyil?

- a) resursların əldə olunması
- b) satışın artırılması
- c) satış mənbələrinin diversifikasiyası
- d) təchizat mənbələrinin diversifikasiyası
- e) əmək haqqının artırılması

294. Hansı variant gəmrək rəsumu növünə aid deyil?

- a) advalor rəsum
- b) strateji rəsum
- c) xüsusi rəsum
- d) kompensasiya rəsumu
- e) spesifik rəsum

295. Müəssisənin xarici iqtisadi fəaliyyəti növlərinə nələr daxil deyil?

- a) ixrac və idxal
- b) birbaşa investisiya və portfel investisiyası



c))planlaşdırma və proqramlaşdırma

d)idarəetmə kontraktları və «qıfıltı» kontraktlar

e))lisenziyalaşdırma və francayzinq

296. Aşağıdakılardan hansı muəssisənin xarici iqtisadi fəaliyyətinə təsir edən amillərə aid deyil?

a)coğrafi amillər;

b))sosial amillər;

c)tarixi amillər;

d)siyasi və iqtisadi amillər;

e)huquqi və mədəni amillər;

297. Muəssisənin ixrac əməliyyatlarına nələr daxil deyil?

a)muvəqqəti ixraj

b)konsiqnasiya

c)kreditə ixrac

d)təkrar ixrac

e))francayzinq

298. Muəssisə ixrac əməliyyatlarını həyata keçirərkən gomruk orqanlarına hansı sənədi təqdim etmir?

a)muəssisənin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu

b)xarici eəxslərlə bağlanmış müqavilə

c)ixrac olunan məhsulların məneəyi haqqında sənəd

d))muəssisənin nizamnaməsi

e)gomruk yuk bəyannaməsi

299. Muəssisə idxal əməliyyatlarını həyata keçirərkən gömrük orqanlarına hansı sənədi təqdim etmir?

a)əmtəənin keyfiyyət sertifikatı

b)gomruk yuk bəyannaməsi

c)invoys

d))dovət qeydiyyatı şəhadətnaməsi

e)əmtəənin məneəyini təsdiq edən sənəd

300. Kvota:

a))muəyyən müddət ərzində konkret əmtəənin idxal və ixracına tətbiq olunan dəyər və natural ifadədə yol verilə bilən məhdudiyətləri əks etdirir

b)muəssisənin istehsal-təsərrufat fəaliyyəti zamanı məhsul vahidinə material sərfinin yuxarı həddini əks etdirir

c)muəyyən müddət ərzində siyahıya daxil edilmiş əmtəələrin maneəsiz idxal və ixrac olunmasına icazəni əks edirir

d)xarici eirkətin muəyyən haqq muqabilində mineral xammalın kəşfiyyatı və hasilatını aparması üzrə məsələləri əks edirir

e)dəyəri odənilmədən ekvivalent məbləğdə qarşılıqlı əmtəə (məhsul) mьbadiləsini əks etdirir

